



[www.musavat.com](http://www.musavat.com)

# MUSAVAT

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 8 noyabr 2017-ci il Çərşənbə № 232 (6846) Qiyməti 60 qəpik

Xəbər

Gömrük rüsumu  
azaldıldı;  
kərə yağı  
ucuzlaşacaq

yazısı sah.13-də

## Gündəm

Hüquqsunaslar "Məhsul"da etiraz  
aksiyası təyin etdilər



Nümayəndəlik institutunun ləğvi ilə bağlı hüquqsunaslar, vəkillər və ictimai fəallar ölkə prezidentinə müraciət ünvanlayıb

yazısı sah.6-də

Füzuli Məmmədov haqda  
öz qardaşının yaydığı  
iddialara cavab gəldi

yazısı sah.5-də

"Azərvaytol" rəsmisi Bakıdakı yeni  
yol layihələrindən danışdı

yazısı sah.10-də

Deputat İranı işgalçi ilə əlaqələrə  
son qoymağa çağırıldı

yazısı sah.3-də

Erdoğan-Putin görüşü  
haqda ilginc proqnozlar

yazısı sah.12-də

Regionda növbəti  
Iran-ABŞ qarşidurması

yazısı sah.12-də

Qarabağ üçün ən uğurlu format -  
unudulmuş "köhnə"

yazısı sah.11-də

Sosialist inqilabı-faciələrin  
başlangıcı, yoxsa xilas...

yazısı sah.6-də

Ayropa və Amerika necə  
"IŞİD-ci yetişdirir"-faktlar

yazısı sah.15-də

Alkoqol və tütün məmulatlarının  
bahalaşacağı dəqiqləşdi

yazısı sah.13-də

Rusiya-Azərbaycan  
sərhədində gərginlik:  
yüzlərle yük maşını gözləyir

yazısı sah.9-də

## İCRA BAŞÇILARI ÜÇÜN KRİTİK SON AY - DEKABRDA KİMLƏR GEDİR?

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin geniş müşavirəsində icra başçılarına verdiyi konkret müddət dekabrın 15-də bitir; pambıqlığında bir neçə rayon geridə qalıb; oliqarxlar da özlərinə yaxın icra başçılarına "qoruna bilməyəcəkləri" barədə xəbərdarlıq edib



musavat.com  
Təqrif: İsmayıllı

yazısı sah.7-də

## "Putin ittifaqı" dağılır - Bakı üçün yeni fırsat

Qazaxıstan və Qırğızıstan liderləri arasında gərginlik, Bişkekin Avrasiya Birliyindən çıxmış hədəsi qurumun taleyini sual altına qoyub; Azərbaycanın önemini artırıran iki amil...

yazısı sah.9-də



Siyavuş Novruzov:  
"Deputatın maaşı  
prokurorun  
məvacibindən  
azdır"

yazısı sah.13-də



Lalə Şövkətin 66  
yaşı - keçmiş  
müttəfiqləri  
danışdı

yazısı sah.3-də



Eldar Mahmudov  
istintaqla  
anlaşıl, yoxsa  
həbsə  
razılaşıl-rəy

yazısı sah.4-də



## Fədayə Laçın məhkəməyə müraciət edəcək

**V**əkil oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovalu ilə xüsusi təyinatlı vəqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərdə təqsirləndirilməklə həbs edilmiş Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağamənin Bilecəri qəsəbəsi ərazisində müşayiət altında qəcaqlı ilə bağlı təqsirləndirilərək həbs edilən müğənni Fədayə Məmmədova (Laçın) ilə görüşüb.

Bu barədə modern.az-a məlumat verən vəkil Türkel Süleymanlı deyib ki, istintaq dövründə azadlıqda qalması üçün məhkəməyə müraciət edəcək.

Vəkil qeyd edib ki, müvəkkili ittihamları qəbul etmir və məhbusların qacağışması prosesində iştirakı olmadığını deyir:

"Məhkəmə hökmünün şikayət müddəti keçdiyi üçün apelasiya şikayəti verə bilmirik. Amma yaxın günlərdə onun istintaq dövründə azadlığı buraxılması üçün məhkəməyə müraciət edəcəyik".

Qeyd edək ki, oktyabrın 23-də Bakı-Astara - Bakı planlı dəmir yolu qarovalu ilə xüsusi təyinatlı vəqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdü, əvvəller məhkum edilmiş, Cinnayet Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdü, əvvəller məhkum olunmamış, CM-in müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağaməni müşayiət altında qəcaqlılar.

## Su və işığın qiyməti qalxır? - nazirdən açıqlama

**H**ökumət "Azərişq" ASC və "Azərsu" ASC-nin maliyyə vəziyyətlərinin yaxşılaşdırılması məqsədilə elektrik enerjisi və su tariflərini artırımayacaq. "Trend" in məlumatına görə, bunu 2018-ci il dövlət və icmal bütçənin müzakirələri çərçivəsində beş parlament komitesinin birgə iclasında Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlerinə görə, bu addım əhalinin narazılığına səbəb olar və onların maliyyə vəziyyətini pisləşdirə bilər.

Məhz buna görə, hökumət gələn il "Azərişq" ASC və "Azərsu" ASC üçün 55 milyon manat həcmində bündə subsidiyaları ayıracacaq.

Nazir bildirib: "Biz güzeşte getməliyik".

## Tramp və Putin bu həftə görüşəcəklər

**R**usiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp Vyetnamda keçiriləcək Asiya-Sakit Okean Əməkdaşlıq Təşkilatı (APEC) sammitində görüşəcəklər. «RIA Novosti» xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"APEC sammitində V.Putinlə D.Trampın danışmaq imkanı olacaq, görüşün detalları hazırlanır", - D.Peskov bildirib.

Qeyd edək ki, APEC sammiti noyabrın 10-11-də Vyetnamın Dananq şəhərində keçiriləcək.

Daha əvvəl ABŞ prezidenti D.Tramp Şimali Koreya məsələsində Putinden dəstək gözlədiyi və qarşısındaki görüşdə Ukrayna məsələsini müzakirə etməyə hazır olduğunu söyləyib.

Bununla yanaşı, Kreml görüşdə müzakirə olunan mövzulardan birinin də Suriya böhranı olacağını açıqlayıb.

### Başsağılığı

**Rauf Arifoğlu və "Yeni Müsavat" qəzetinin kollektivi İlham Rəhimova bibisi oğlu Zahid Həsənovun vəfatından kədərləndiyini bildirir, dərin hüznə başsağlığı verir.**

## Qəzet, jurnal və kitab əldə etməyin ən rahat yolu!

Siz sıfariş edirsiniz, biz istədiyiniz ünvana çatdırırıq!

Xaricdə və Azərbaycanda nəşr olunan bütün qəzet və jurnallara abunə olmaq, həmçinin Rusiyada və Azərbaycanda nəşr olunan kitabları daha sərfəli qiymətə və daha qısa vaxt ərzində əldə etmək üçün sadəcə zəng etməyiniz və ya email yazmağınız kifayətdir.

Telefon: (012) 434 93 01, 434 01 33

## Vidadi Zeynalov yenə "heç bir günahım yoxdur" dedi

**R**abitə və Yüksek Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayəti baxılıb.

Lent.az-in məlumatına görə, hazırda Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sedrili ilə keçirilən prosesde prokuror çıxış edib. Dövlət ittihamçısı çıxışında təqsirləndirilən şəxslərin apelyasiya şikayətinin temin edilməməsinə və birinci instansiya məhkəməsinin çıxardığı hökmün qüvvədə saxlanılmasını isteyib.

Vidadi Zeynalov qısa çıxış edərək bildirib ki, qanun qarşısında heç bir günahı yoxdur: "Sadəcə, prezident qarışında günahkaram".

Hakimlər Kollegiyası qərarı elan etmək üçün müşavirəyə gedib.

Xatırladaq ki, Baş Prokurorluq tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov, "Bakı Rabitə Təmir Tikinti" və "Təmir Təchizat Servis" MMC-lərinin direktoru Emin Məmmədov, Bayram Vəliyev və "Aztelekom" MMC-nin baş mühabisi Oktay Rüstəmov Cinar Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin "Azəntelekom" MMC-nin baş direktoru Cəlil Cəferova, "Azəroç" MMC-nin baş direktoru Qəmbər Bəybalayev barasında 2 il sınaq müddəti təyin edilməklə şərti cəza seçib, onlar məhkəmə zalından azadlıqda buraxılıblar.

Bundan başqa, məhkəmə təqsirləndirilən şəxslərin hamisindən 119 milyon 468 min manat pulun müştərek qaydada alınaraq, Rabitə və Yüksek Texnologiyalar Nazirliyinin bəhami məcəlləsinin 179.3.2 və 308.2-ci, MMC-nin baş müha-



sibi Səhlab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrde nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkən tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüne əsasən, Vidadi Zeynalov 13 il, Beytulla Hüseynov 13 il, Namazalı Məmmədov 11 il, Emin Məmmədov 10 il, Anar Mustafayev 5 il, Qəmbər Bəybalayev 3 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə Məhəmməd Məmmədov, Oktay Rüstəmov, Səhlab Hümbətov, Cəlil Cəferov, Bayram Vəliyev barasında 2 il sınaq müddəti təyin edilməklə şərti cəza seçib, onlar məhkəmə zalından azadlıqda buraxılıblar.

Bundan başqa, məhkəmə təqsirləndirilən şəxslərin hamisindən 119 milyon 468 min manat pulun müştərek qaydada alınaraq, Rabitə və Yüksek Texnologiyalar Nazirliyinin bəhami məcəlləsinin 179.3.2 və 308.2-ci, MMC-nin baş müha-



## Azərbaycan neftinin keyfiyyət "mükafatı"

**D**ünya bazarında Azərbaycan neftinin 1 barelinin dəyəri 2,58 dollar və ya 4,06 faiz artaraq 66,20 dollar təşkil edib. Bu zaman WTI neftinin qiyməti 57,34 dollar, Brent markalı neftin 1 barelinin dəyəri isə 64,20 dollar olub. Göründüyü kimi, Azərbaycan neftinin qiyməti digər markalardan daha bahadır.

Qeyd edək ki, dünya bazarına çıxarıldığı ilk gündən etibarən Azərbaycanın məhsulu olan Azeri Light markalı neftin qiyməti digər ölkələrdə istehsal olunan yuxarı olub. Yalnız 2015-ci ilde dünya bazarında kəskin ucuzaşma baş verəndə Azərbaycan neftinin qiyməti Brent markalı neftle bərabərleşmişdi. Buna isə Azərbaycan neftinin əsas alıcıları olan Avropa ölkələri və ABŞ-in alış həcmərini kəskin azaltmaları səbəb olmuşdu: yeni bazarların tapılması prosesi bir neçə ay müddət tələb etmişdi.

Bəs Azərbaycan neftini digər markalardan daha edən nadir? Sualı cavab tapmaq üçün apardığımız kiçik araşdırımdan aydın oldun ki, səbəb neftin tərkibinə bağlıdır. Belə ki, neftin tərkibində kükürd, sulfit turşuları na qədər çox olursa, həmin mehsul hasilatdan tutmuş emal və digər məhsulların istehsalına qədər olan zəncirin baha başa gəlməsinə səbəb olur. Məsələn, Qazaxistanın "Kaşaqan" yatağından çıxarılan neft sulfit turşuları ilə "zəngin" olduğu üçün çox tezliklə nəqəl borularında aşınmalarla, təmir işlərinə böyük həcmədə vəsaitlərin sərf olunmasına götürür çıxarırlar. Bundan əlavə, həmin neftin email avadanlıqların daha tez sıradan çıxmasına səbəb olur, ondan yüksək keyfiyyətli məhsul almaq üçün əlavə texnoloji proseslərin həyata keçirilməsinə tələb edir. Elə Rusiyanın "Uralsk" markalı nefti də keyfiyyətcə Qazaxistan neftindən ciddi fərqlənmir. Belə neftin email prosesi həm də ətraf mühitə, insan sağlığına mənfi təsirinə görə arzuolunmaz hesab edilir.

Azərbaycan nefti isə dünyada kükürd birləşmələrinin en az olduğu neft markasıdır. Bu neftin hasilat və emal xərcləri digər markalara nisbətən daha aşağıdır, ekoloji baxımdan çox əlverişlidir. Elə bu keyfiyyətlərinə görə Avropa Birlüyü ölkələri və ABŞ Azərbaycan neftinin daimi və əsas alıcılarıdır.

Qeyd edək ki, dünya bazarında Azərbaycan nefti "Brent+" keyfiyyətə görə mükafat" prinsipi ilə satılır. Bu "mükafat" isə her barelə görə 2 dollar cıvarında bir məbləği əhatə edir.

□ DÜNYA



## Zakir Həsənov NATO-nun toplantısında iştirak edəcək

**M**üdafə naziri, general-polkovnik Zakir Həsənov NATO-nun Əfqanistandakı "Qətiyyətli Dəstək" missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri seviyyəsində noyabrın 9-da keçiriləcək görüşündə iştirak etmək üçün Brüssel şəhərinə (Belçika Krallığı) yola düşəcək.

Nazirliyin mətbuat xidməti xəber verir ki, toplantıda müdafiə nazirinin Azərbaycanın Əfqanistandakı beynəlxalq sülhməramlı eməliyyatların dəstəklənməsi missiyasına verdiyi töhfə, habelə Əfqanistandan müdafiə və təhlükəsizlik sahələrinde ikitirəfli əməkdaşlıq mövzusunda çıxışı nəzərdə tutulub.



## Bu gün Bakıda intensiv yağış yağacaq

**N**oyabrın 8-də Bakıda və Abşeron yarımadasında buludlu havanın üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabır yağış yağacığı gözlənilir. Virtualaz.org Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, şimal küləyi arabır güclənəcək.

Havanın temperaturu yarımadada gecə 9-13°, gündüz 15-17°, Bakıda gecə 10-12°, gündüz 15-17° isti olacaq.

Noyabrın 8-i axşam, 9-da Bakıda və Abşeron yarımadasında havanın qeyri-sabit keçəcəyi, arabır yağış yağacığı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-qərb külüyi ayrı-ayrı yerlərdə arabır güclənəcək. Havanın temperaturu 3-5° aşağı enəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 8-i axşam və 9-da Abşeron yarımadasında yağışlı hava şərait, arabır güclənən xəzri külüyi və havanın temperaturunun bir qədər enməsi gözlənilir ki, bu da meteohəssas insanların üçün əlverişsizdir.

**A**zərbaycan Liberal Partiyasının lideri, keçmiş dövlət akademiki Lalə Şövkət Hacıyevanın noyabrın 7-də 66 yaşı tamam oldu. Xanım siyasetçinin doğum gündündə onun ünvanına sosial şəbəkələrdə çoxşaylı təbrik mesajları ünvanlanıb.

L.Şövkət uzun illərdir siyasetdən getsə də, gündəm yaratmağı bacaran, Azərbaycan siyasetinə öz damğasını vurmuş siyasetçilərdən sayılır. 1994-cü ildə dövlət katibi vezifəsində istəfa verməkə ali dövlət qurumundan könüllü gedən ilk məmər olması, istefasının ardından Azərbaycanın BMT-dəki daimi nümayəndəsi təyin olunsa da, bundan imtina etməsi, 2003-cü ilin prezident seçkilərində əsas iddiaçılarından biri olmuş və nəticələrə əsasən, üçüncü yeri tutması, son olaraq 2005-ci ildə seçkilərde qazandığı deputat mandatından imtina etməsi onun hansı siyasetçi xarakterinə malik olduğunu göstərir.

Vaxtılı "Azadlıq" blokunda L.Şövkətə birlikdə təmsil olunan ADP sədri Sərdar Cəlaloğlu doğum günündə onun şənini təriflər yağırdı: "Lalə xanımı təbrik edir, uzun ömür arzulayıram. Sizin qəzətinə vasitəsilə ona çatdırmaq isteyirəm ki, birbaşa əlaqə saxlaya bilməsək də, onun sahəti, işləri ilə bağlı mütəmadi olaraq maraqlanırıq. Biz onu heç vaxt unutmamışıq. O, bu gün də bizimlə birlikdə Azərbaycan müxalifətinin mübarizəsində iştirak edir. Lalə Şövkəti Azərbaycan siyasetində bir fenomen siyasetçi kimi dəyərləndirirəm. Bu şəxsin həzirki Azərbaycan hakimiyətinin qurulmasında və möhkəmləndirilməsində müstəsna xidmətləri olub. Bir müddətdən sonra özünün də qurduğu həkimiyətə qarşı radikal müxalifət mövqeyinə keçmişdi. Eyni ilə müxalifətdə de qısa müddətdən güclü siyasi partiyalardan birini yaratmağa nail olmuşdu. Bu da Lalə xanımın həm təşkilatçı,



# Lalə Şövkətin 66 yaşı - keçmiş müttəfiqləri danışdı

ALP liderini təbrik edən keçmiş müttəfiqlərinə görə, o, siyasetdə hələ son sözünü deməyib

həm də siyasetçi kimi xüsusi qabiliyyətə malik olduğunu göstərir. Azərbaycan siyasi tarixinde qadın siyasetçiləre nadir hallarda rast gəlinir. Qadınların birinci şəxs qismində təmsil olunması da nadir hallarda olub. Bu mənada Lalə xanımın siyasetdə olması olduqca önemli idi. Onun ölkə müxalifətini bir araya getirməkdə müstəsna xidməti var idi. Nə qədər olmasa da, kişilər bir-birinə qarşı müəyyən bir təkebbürük nümayiş etdirir, bir araya gəlmirdilər. Amma Lalə Şövkətin xanımılığı kişi psixologiyasını dəf edib, müxalifətin bir araya gəlməsinə şərait yaradırdı. O, istenilən vaxt müxalifət mövqeyinə keçmişdi. Eyni ilə müxalifətdə de qısa müddətdən güclü siyasi partiyalardan birini yaratmağa nail olmuşdu. Bu da Lalə xanımın aktiv siyasetdə olduğu vaxtlar müxalifətin ən güclü dövrələri

olub. Azərbaycan iqtidarının müəyyən qismində Lalə xanıma simpatiya var idi. Çünkü Lalə xanım hakimiyətdə olduğu vaxtlar o şəxslərə müəyyən kömək, himayədarlıq etmişdi. Bu baxımdan Rəsul Quliyev ve Lalə Şövkətin Azərbaycan müxalifətində olmasına iqtidarın tam şəkildə müxalifətə rəqib olmasına imkan verdi. Çünkü iqtidarın daxilində hər iki siyasetçiye simpatiya bəsləyen şəxslər var idi. Onlar da iştir-istəməz müxalifətə bu və ya digər şəkildə dəstək verirdilər. Bu da demokratik düşərgənin tükənməsinə, sıradan çıxmışına qoymurdur. Lalə xanım və Rəsul bəyin siyasetdən getməsi həm də müxalifətə bu mənada pis vəziyyətə saldı ki, artıq iqtidarla müxalifə arasında açıq-aydın düşməncilik meydana gəldi. Əvvəl cəbhə

müxalifətin daxilindəki intriqalardan bezib siyasetdən getdi. Onun gedisi ölkə müxalifətinin ən böyük itkilərindən biri oldu. Arzu edirəm ki, tezliliklə siyasetə qayıtsın. Çünkü xalqın müəyyən dünyagörüşü, siyasi təcrübəsi olan birləşdirici fiqurlara çox böyük ehtiyacı var.

Lalə xanım SSRİ kimi bir imperiyanın Səhiyyə Nazirliyində böyük bir idarənin rəhbəri olmuşdu. Dövlət idarəciliyində böyük təcrübəsi var idi. Müxalifətə çox şəylerdə örnək ola bilərdi, örnək də olurdu. Xüsusilə bəzi siyasi liderlərin ambisiyalarına, təkəbbülüyünə qarşı çox asanlıqla müqavimet göstərə bilirdi, həm şəxsi reytinqi, həm də avtoritetliyi ile. İndi çox böyük boşluq yaranıb. Bu boşluğu yaxın vaxtlarda hansısa bir qadın liderin dolduracağına

daim güvəndiyini dili gətirdi: "Mən artıq 12 ildir ki, sərbəst siyaset yürüdürüm. Amma ümumiyyətkdə 30 il yaxındır ki, bilavasitə siyasetdəyəm. Bu son 12 ilde alındığım məlumat bazası, şəxsi təmaslardan gəldiyim qənaət çox mühüm mahiyyət kəsb edir. Lalə xanım son 12 ildə və ümumiyyətcə, siyasi fəaliyyətimdə güvəndiyim və dəyər verdiyim siyasetçilərin birinci beşliyində olan şəxs və şəxsiyyətdir. Fikrimcə, o, fərqli keyfiyyətlərə malik insandır. Kamil insana xas olan kübarlıq və gözütoxluq görmüşəm onda. Başqları ilə bilmirəm, lakin "Azadlıq" blokunda müttəfiqlərimiz zamanı və sonrakı əməkdaşlığımız dövründə pula əyildiyinin, xırda hissələrə yaşıdığını şahidi olmamışam. Əger bu keyfiyyət diqqətmi daha çox cəlb edibse, demə-

mənistanla heç bir iqtisadi əlaqəyə getməyə lüzum yoxdur. Çünkü bu, onların əl-qolunu daha çox açar və daha artıq iştahə düşərlər". V.Əhmədov qeyd etdi ki, Ermənistandakı vəziyyət onsuz da ağırdır: "Bu ölkənin bütün əmlakı faktiki olaraq Rusiya şirkətlərinin əlindədir. Müəyyən qədər xaricdə yaşayış ermənilər, diaspora bu ölkəyə kömək edir. Onsuz da bu vəziyyət uzun müddət davam edə bilməz. İqtisadi cəhətdən Ermənistani bir az da sıxmaq lazımdır ki, onun vəziyyəti daha da gərgin olsun".

Deputat bildirdi ki, Azərbaycanla həmfikir olan digər dövlətlər, xüsusilə İslam dövlətləri de bu mövqedən çıxış etməli, işgalçı Ermənistani təcrid vəziyyətinə salmalıdır. V.Əhmədov İraq Kürdüstani-nın "müstəqillik" iddiasına düşməsinin qarşılığında separatçıları blokadaya alan Türkiye, İraq və İranın işgalçi Ermənistana da eyni münasibət göstərməsini vacib sayır: "Çox təessüf ki, bəziləri üzde belə danışırlar, sonra gedib arkada işgalçi ölkə ilə iqtisadi-siyasi əlaqələr qururlar. Digər dövlətləri demirəm, elə İsləm dövlətləri tərəfindən təcrid olunsa,

# Deputat Ermənistanla bağlı İrana çağırış etdi

**Vahid Əhmədov:** "Azərbaycan ərazilərini işğaldə saxlayan Ermənistana qarşı sanksiyalar qəbul olunmalıdır"

"Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal edib, 1 milyon qaçqınımız var. Torpaqları da sülh yolu ilə qaytarmaq istəmir. Digər tərəfdən də Azərbaycanın dövlət başçısının apardığı siyaset nəticəsində bütün layihələrdən kənarda qalıb. İstə Bakı-Tiflis-Ceyhan, istə Bakı-Ərzurum neft-qaz kəmərləri, son vaxtlar da Bakı-Tiflis-Qars dəmir yolu, TANAP-TAP layihələri. Bütün bunların hamisindən kənarda qalan Ermənistana başa düşür ki, bunun axırı yoxdur".

Deputat Vahid Əhmədov bu fikirləri Ermənistanın bölgədəki



baş naziri Karen Karapetyan erməni ictimaiyyətini sakitləşdirmək üçün ölkəsinin de Bakı-Tiflis-Qars dəmir yoluна qoşulacağını iddia edib. Hətta ermənilər Gürcüstənə təsir etməklə isteklərinə çatacaqlarına ümidi edirlər. Lakin Azərbaycan XİN-in rəhbəri bəyan edib ki, Ermənistan işğala son verdiyi halda bu layihəyə qoşula bilər.

V.Əhmədov da bunun alternativini görmür və İrəvanın mövcud vəziyyətdən dərs götürməsi zəruri sayır: "Yəni iqtisadi cəhətdən Azərbaycan belə layihələrə imza atırsa, iri dövlətlərlə belə layihələr imzalanırsa, deməli, Azərbayca-

nın müstəqilliyi qorunub-saxlanılacaq və Azərbaycan daha da güclənəcək. Bunu Ermənistan da yaxşı anlaysı. Sadəcə, İrəvanın apardığı siyaset onların hansısa iqtisadi layihələrdə iştirakına imkan vermir. Xatırlayırsınızsa, Cenevrede cənab prezidentle görüşdən sonra Sərkisyan gedib ordakı ermənilərlə görüşdü və tama-mile eks mövqə ortaya qoysa, güzəştlərin mümkün olmadığı dedi. Yəni onlara inanmad olmaz. Mən belə hesab edirəm ki, nə qədər Azərbaycan torpaqları işğal altındadır, nə qədər ki, bizim torpaqlarımız işğaldan azad olunmayıb, Er-

li, digərlərinin bir çoxunda bu qüsürü görmüşəm. Lalə xanım mərd, sözüne bütöv, tam bir inşandır. Təessüf ki, kişi siyasetçilərimiz bir qismi üçün bu, elçatmadır dəyərlərdir. Əlbəttə ki, bəlkə qüsurları da var. Allah qu lu qüsursuz olmaz. Amma təmaslarımız müddətində mən bunu sezməmişəm. Lalə xanıma ilk növbədə möhkəm canşağı arzu edərdim. Millətin belə siyasetçiyə və ziyanlıa ehtiyacı var. Hər nesildə 100-150 bu çaplı ziyanlı yetişir. Hər 2 statutus özündə daşıyanlar isə əsrdə tek-tük olur. Xüsusən də xanım siyasetçi... Ona dövlətimiz, millətimizlə bağlı daşıdı və qəlbində və təfəkküründə daşıdıgı fikirlərin həyata keçirməsi üçün imkan dileyirəm. Sonra onun tek övladı Sidqi bəyle bağlı arzuları əlbəttə ki, olmamış deyil. Ona da xoşbəxtlik arzulayıram ki, Lalə xanıma xoş anlar yaşada bilsin.

Bu gün Lalə xanımı siyasetdən getmiş sayımaq yanlışdır. O, Liberal Partiyasının fəaliyyətde olan lideridir. Məsələnin başqa tərəfidir ki, Lalə xanım fəaliyyətini səngidib, zəiflədi. Bu gün onun kənarə çəkilməsi ölkədəki obyektiv gerçəkliliklə bağlıdır. Ölkədə siyasi mübarizə haqqı tanınır. Görünür, Lalə xanım da dövr şərtlərinə belə reaksiya verərək kənarə çəkilib, səmbalını qoruyur və baş verənlərin müvəqqəti olduğunu qənaətindədir. Əlbəttə ki, mən o əcapda olan şəxslərin tam susmasını doğru görmürəm, o cümlədən də Lalə xanımın mövqeyine ehtiyac var. Bu gün həm xalqın, həm də dövlətin mürekkeb dövrüdür. Belə məqamda xalqın önünə çıxməq iddiası olmuş və olanların susması yolverilməzdür. İnanıram ki, biz qarşıda gələn bir il erzində xanım Lalə Şövkəti yenidən tribunalarda və mətbuat sehifələrində, bir sözə, siyasetin onlarında görəcəyik. Eyni zamanda inanıram ki, o, hələ siyasetdə son sözünü deməyib. Ən azı, buna cəhd edəcəyinə eminliyim var".

□ Cavanşir ABBASLİ

Ermənistan geri çəkiler. İsləm dövlətlərinin birliyini en çox istəyən Azərbaycan və Türkiye prezidentləridir, çox çalışıcları ki, İsləm həmrəyliyi daha da genişlənsin, bu ölkələr bir yerde olsun. Ona görə Azərbaycan ərazilərini işğaldə saxlayan Ermənistana qarşı da sanksiyalar qəbul olunmalıdır".

V.Əhmədov Bakı-Tel-Əviv münasibətlərinə həyəcanlanan Tehranın Ermənistən XİN rəhbərinin İsrailə sefər etməsinə sakit yanaşmasını da diq-qət əkdi: "Hənsi ki, Azərbaycanla İran arasındaki münasibətlər yüksələn xətə inkişaf edir. Son vaxtlar İran və Azərbaycan arasında gedisi-geliş xəyli artıb. Həmçinin İranın Azərbaycandakı iqtisadi layihələrdə iştirakı, zavod-fabriklərin tikintisində yer alması, sərməyə qoyması barədə kifayət qədər faktlar var. Eyni zamanda Azərbaycan İran-Astara yoluñun çəkilməsi ilə əlaqədar qonşu ölkəyə maliyyə yardımını göstərir. Bunlar onu göstərir ki, biz açıq siyaset aparırıq. Həmçinin deyirik ki, Ermənistən işgalçı dövlətdir, onunla əlaqələr kəsilməlidir. İran da Pakistan və İndoneziya kimi Ermənistənla əlaqələrdən imtina etməlidir".

□ E.PAŞASOV



## Moskvada polis azərbaycanlıların avtosalonlarına basqın etdi

Moskvada azərbaycanlılara məxsus avtomobil satışı salonlarına polis basqın edib. APA-nın verdiyi xəbərə görə, Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinin iqtisadi cinayətkarlıq və korrupsiyaya qarşı mübarizə şöbəsinin əməkdaşları "Rosqvardiya"nın əməkdaşlarının dəstəyi ilə paytaxtda yerləşən üç avtosalonda əməliyyat keçiriblər.

Polis tərəfindən saxlanılan avtosalon əməkdaşları dələduzluqda və insanlara 50 milyon rubldan (1,5 milyon manat) çox ziyan vurmaqda şübhəli bilinirlər.

Rusiya DİN-in rəsmi nümayəndəsi İrina Volk avtosalon əməkdaşlarının avtomobil satışı zamanı dələduzluğa yol verdiklərini, internetdə yeni avtomobilərin ucuza qiymətə satışı ilə bağlı elan yerləşdirildiklərini bildirib: "Onlar müştəri ilə alqı-satqı müqaviləsini bağladıqdan sonra sənədləri saxtalaşdıraraq əvvəlcədən qeyd olunan qiyməti daha yüksək göstəriblər. Sonra isə müştərilərə saxtalaşdırılan sənəddə qeyd olunan qiyməti ödəməyi, ya da işlənmiş avtomobil götürməyi təklif ediblər. Belə olan halda müştərilər nəqliyyat vasitəsini əlverişsiz şərtlərlə eləvə 250 min rubl ödəməklə, baha qiymətə almağa məcbur olublar. Vətəndaşlara dəyən zərərin ümumi məbləği 50 milyon rubldan çoxdur".

Rusiya DİN nümayəndəsi avtosalonlarda keçirilən əməliyyat zamanı saxlanılan şəxslərin sayını açıqlamayıb.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. Saxlanılanlar barəsində məhkəmə artıq həbs-qətimkən tədbiri seçib.

Saytin əldə etdiyi məlumatata görə, Rusiya DİN-in əməliyyat keçirdiyi avtosalonların üçü də azərbaycanlılara məxsusdur. Saxlanılanlar arasında azərbaycanlılar da var. Məlumatata görə, saxlanılanların əksəriyyəti avtosalon əməkdaşlarıdır. Avtosalonun sahibləri isə qəçəraq gizlənlər.

## Bütün Azərbaycan Cahangir Hacıyevə görə borc ödəyir



Cahangir Hacıyev

"Azərbaycanın 2018-ci il dövlət bütçesinin layihəsində dövlət borcuna xidmətlə bağlı 2,263 mld. manat hecmində vəsaitin ayrılmazı nəzərdə tutulur ki, bu da 2017-ci ilin analoji proqnozu ilə müqayisədə 37,8% çoxdur".

APA bildirir ki, bunu Milli Məclisin İqtisadi siyaset, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübahizə, Aqrar siyaset, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət bütçesinin layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlerinə görə, Azərbaycanın 2018-ci il dövlət bütçesi layihəsində dövlət borcuna xidmətlə bağlı 2,263 mld. manat hecmində vəsaitin ayrılmazı nəzərdə tutulur ki, bu da 2017-ci ilin analoji proqnozu ilə müqayisədə 37,8% çoxdur. Bu artımın da 72%-i (442 mln. manat) Azərbaycan Beynəlxalq Bankının (ABB) sağlamlaşdırılması prosesi çərçivəsində dövlətin üzərinə keçmiş xarici kreditorlar qarışısındaki öhdəliklərin icrasına yönəldilmiş xərclərdir.

**S**abiq milli təhlükəsizlik naziri Eldar Mahmudov noyabrın 6-da 5 saat ərzində müstəntiq tərəfindən dindirilib. Sabiq nazir loğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinyat işi üzrə ifadə verib.

Bundan əvvəl Baş Prokurorluq E.Mahmudovun emisi oğlu, faktiki köməkçisi, "qara kassasi" olmuş, de-yure isə MTN-in Antiterror Mərkəzinin şöbə reisinin müavini vezifəsində işləmiş polkovnik-leytenant Vüqar Mahmudov eyni iş üzrə istintaqa çağırılıb və təqsirləndirilən şəxs qismində cəlb edilib. V.Mahmudova dövlət əmlakının müteşəkkil dəstə tərkibində külli miqdarda mənimsəmə, ayrı-ayrı vətəndaşların əmlakını hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fealiyyəti haqqında qanun-vericiliyin tələblərini kobud surətdə pozma, vəzifə saxtakarlığı, elecə də tamahkarlıq və şəxsi maraqlarına görə qulluq mövqeyindən suis-istifadə əməllərinə görə ittihamlar elan olunub. Bakı Hərbi Məhkəməsinə aparılaraq barəsində 4 aylıq həbs-qətimkən tədbiri seçilib. Belə məlumatlar da var ki, keçmiş milli təhlükəsizlik naziri yaxın günlərdə yenidən Baş Prokurorluğa çağırılacaq və ona ittihad elan edəcəklər. Sabiq nazirin əmisi oğlunun təqsirləndirildiyi iş üzrə əsas fiqur olması haqda ifadələrin də olduğu bildirilir.

"Yeni Müsavat"ın əməkdaşı Eldar Mahmudovun ətrafında baş verən proseslərlə bağlı hüquqsunas Əkrəm Həsənovun fikirlərini öyrənilib.

**Ə.Həsənov deyir ki, Eldar Mahmudovun müəyyən anlaşmaların nəticəsi olaraq istintaqa çağırıldığını istisna etmir:** "Fikir verirsinizsə, Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovu 2 il əvvəl həbs etdi biledilər. Etmedilər. Sanki gözələmə mövqeyində dayanmışdır. Bu günlərdə çağırıb ittihad elan etdilər. 2 il gözəlmələri səbəbsiz olmayıb. Onun hebsinin ardından Eldar Mahmudovun Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılması və metbuata yazılanlara görə, 5 saat dindirilməsi "MTN işi"ndən yeni mərhələnin başlangıcı hesab oluna bilər. Maraqlı məqam odur ki, Eldar Mahmudovu çağırıb dindiriblər, amma status haqda məlumat yene də verilmir. Bu gün də aydın deyil ki, Eldar Mahmudov istintaqa şəhid, təqsirləndirilən şəxs, beləkə elə zərərçəkən şəxs kimi çağırılıb. Amma bütövlükde Azərbaycan reallığını nəzəre alsaq, Eldar Mahmudovu da bu günə qədər həbs olunan nazirlər kimi dəmir barmaqlıqlar arxasına göndərile bilər.

2 il müddətində Eldar Mahmudovun həbs edilməməsinin



zərələb sabiq nazirle kompromiye gelinib. Mahmudov istintaqa cəlb edilməsinə razılıq verir, şərti iş alır və həbsə düşmədən canını qurtarır. Bir neçə il sonra ona bəraət də vere bilərlər. Ətrafında olmuş, müxtəlif cinayətlərə görə həbsə alinan generallarını, şöbə müdürüni, yaxın qohumu Vüqar Mahmudovu da 1-2 illik həbs həyatından sonra cəzalarını şərti cəza ilə əvəzleyib bur-

## Eldar Mahmudov istintaqla anlaşıb, yoxsa həbsə razılaşıb - hüquqsunas danışdı

**Əkrəm Həsənov:** "Eldar Mahmudovun 2 il sonra istintaqa çağırılması reallıqları nəzərə alıb ortaq bir məxrəcə gelinməsinə daha çox benzəyir"



xacaqlar. Bununla da "nə işi yanacaq, nə kabab".

**Ə.Həsənov:** E.Mahmudovun istintaqla anlaşmasının bəzi təzahürərinin olduğunu da deyib: "Fikir verdinizsə, Vüqar Mahmudov günahsız olduğunu dedi. Amma barəsindəki

4 aylıq həbs qərarını mübahisələndirmədi. Axi günahsız olan biri barəsində olan həbs qərarını da mübahisələndirməlidir. Azindan barəsindəki həbs qərərinin ev dəstəkləyi, heç yere getməmək haqda iltizamla əvəzlenməsi üçün apelasiya şikayəti verməli idi. Nə baş verdi? Vüqar Mahmudov bunu etmədi. Nədir, o, evində oturmaqdansa, həbs yerində oturmağı üstün tutur? Mətbuatda yazılınlara görə, Vüqar Mahmudov Eldar Mahmudovun köməkçisi olmaqla qanunsuz işlər görüb. Demək ki, bu işlərde Eldar Mahmudovun günahı olmayıb, gülmeli olardı. MTN-də illərlə baş verən hadisə və proseslər haqda hələ o dövrlərdə də mətbuatda məlumatlar vardi. Kimse çıxbı deyə bilmez ki, MTN-də baş verənlərdən Eldar Mahmudovun xəberi olmayıb. Bunun üçün fantaziya baxımından zəngin biri olmaq lazımdır. Odur ki, Eldar Mahmudovun 2 il sonra istintaqa çağırılması reallıqları nəzəre alıb ortaqlı bir məxrəcə gelinməsinə daha çox benzəyir".

**Ə.Həsənov:** "E.Mahmudovun istintaqla çağırılmadan "MTN işi"nin yekunlaşdırılmasının mənətiqə uyğun olduğunu söylədi: "Eldar Mahmudov vəzifədən çıxarılandan sonra onun rəhbərlik etdiyi naizlik faktiki olaraq leğv olundu, 2-ye parçalanıb bazasında uyğun qurumlar yaradıldı. Leğv olunmuş MTN-də çalışmış, çəsidi cinayətlərdə adı hallanan generallar, idare və şöbə reisleri tutulub məhkəmə qarşısına çıxarıldı. Belə bir vəziyyətdə MTN-də baş verənlərdən Eldar Mahmudovun xəbərsiz olmasına inanmaq sadələvhələk olardı. Eldar Mahmudovu istintaqla müəyyən sövdələşmə olub və hazırkı hərəkətlilik de həmin sövdələşməyə uyğundur". İstisna deyil ki, bunu nə-

zərərli işlərin bitmiş he-sab etmələrinin də bələ bir anlaşmanın təzahürərindən bəri olmasına istisna etməyib.

□ **E.MƏMMƏDƏLİYEV**

Bir müddətdir Azərbaycan mediasında Rusiyada və Avropada fəaliyyət göstərən azərbaycanlı iş adamı, "İntersever" Şirkətlər Qrupunun prezidenti Füzuli Məmmədovla bağlı həqiqətə uyğun olmayan xəbərlər yayılmışdır. Aydın görünür ki, məqsəd son dönenlərdə Azərbaycanın işgaldən azad edilən bölgələrinin inkişafı, şəhid və qazi ailələrinə dəstək verilməsi ilə bağlı xeyriyyə laiyələri həyata keçirən, eləcə də Avropada geniş diasporaya fəaliyyəti ilə məşğul olan iş adamlının nüfuzunu zədələməkdır.

Musavat.com xəber verir ki, bu işə Füzuli Məmmədovun qardaşı Fərhad Məmmədov da cəlb edilib. Ailenin "zəif bənd" i bir sıra iddialar irəli sürərək "İntersever"in və şirkət rəhbərinin işgüzar nüfuzunu zədələməyə çalışır. Diqqət çekən odur ki, Fərhad Məmmədov səsləndirdiyi iddialarla bağlı heç bir sübut təqdim etmir. Bütün bunlar söylenənlərin əsəsən olması ilə bağlı şübhə yaratdırıdan yaxın günlərdə baş tutan Moskva sefərimizdə Fərhad Məmmədovun keçmiş həyat yoldaşı Fatimə Hüseynova və oğlu Məmməd Məmmədovla görüşüb duruma aydınlıq gətirməyə çalışdı.

Fatimə Hüseynova da əslən Ordubaddandır. 17 il Fərhad Məmmədovun həyat yoldaşı olub. 6 il öncə rəsmən boşanıblar. Bu nikahdan 3 övladları var. Kiçik qızları 5 yaşlı Melisa atasını görməyib. O, dünyaya gəlməmişdən bir neçə ay önce atası "yeni həyat" a başladığı üçün ailəsini terk edib. Fatimə Hüseynova deyir ki, indi ailə Füzuli Məmmədovun himayəsində yaşayır: "Fərhadın Azərbaycan mediasına açıqlamalarını görəndə, açığı, təəccüblənmədi. Çünkü 17 il birgəyəşayışımız onu tanımışım üçün yetərlə olmuşdu. Fərhad onu lüks həyata qoşudur qardaşına sözün bütün mənalardında şər atır. O, hər zaman özü üçün yaşayır. Bu evde sənki ayrı bir muxtariyyəti vardi. Fərhad çox zəngin, biz isə ehtiyac içindeyik. Övladlarının saqlılığı belə onu maraqlandırmır. Sonra da öyrəndim ki, həyatında başqa qadın var və boşanmaq qərarına gəldim. Uzun müddət boşanmanın da qarşısını aldı. Vəkillərim pulla almışdı. İndi çox nadir hallarda böyük qızımıza zəng edir. Onun 20 yaşı var. Oğlum onun bize yaşıtlığı travmalardan sonra atası ilə danışmadan imtina edir. 5 yaşlı Melisa isə atasını, ümumiyyətə, tanır. İndiyə qədər aliment məsələsini də həll edə bilməmişəm. Çox təsəsüf, bu məsələdə Rusiya qanunvericiliyində boşluqlar var. Məhkəmə onu tapa bilmir. Məsələ burasındadır ki, onun faktiki ünvanı bizim yaşadığımız bu mənzildir. Məhkəmə ona məktub göndərir, məktub bize gelir. Bununla bağlı Rusiya prezidentinin saytına şikayət yazandan sonra problemi xüsusi nəzarətə götürüb. Noyabrın 21-də məhkəməmizdir".

- Siz evli olanda Füzuli Məmmədovla onun münasibətləri necə id? -

- İki doğma qardaşın münasibəti kimi. Füzuli Məmmədov böyük qardaş kimi, hər zaman ona dayaq olub. Onların arasından 10 il yaş fərqi var. Füzuli Məmmədov Azərbaycanı tərk



# "Füzuli Məmmədovun nüfuzu" belə iddialarla zəifləməz

## Tanınmış iş adamı haqqında öz qardaşının yaydığı iddialara cavab gəldi

edib Moskvaya gələndə Fərhad uşaqlıq olub. Sonra o da qardaşının yanına gəlib, himayəsində yaşayıb, işləyib, qardaşına görə hər yerdə onun üçün yaşıllı işləyib. Heç bir çətinlik çəkmədən iri kapitalla biznesə başlayıb. Məsuliyyətsiz hərəkətlər ilə həmin biznesləri iflasa aparıb. Amma Füzuli Məmmədov dəfələrlə onu bataqlıqdan çıxarıb. Bunu ailədə hər kəs bilir - qardaşlar, bacılar, onların övladları... Mən aliment üçün sənədlər toplayanda bəlli oldu ki, onun aylıq gəlirlərinin

gerək qalmır, nə lazımlı olsa emilləri yoluna qoyur. Biz buna görə ona çox minnətdarlıq.


- *Sizca, faktiki olaraq Füzuli Məmmədovun qardaşı olduğunu belli bir yərə gələn Fərhad Məmmədovun qardaşına qarşı iddialar irəli sürməsinin arxasında kimlər dayana bilər? Ailə içərisindən biri ola bilərmi?*

- Qətiyyən. Füzuli Məmmədovun ailədə nüfuzu böyükdür. Çünkü çevrəsinə həssas adamlı, heç kimin məhrumiyətdə, çətinlikdə qalmasını istəmir,



Füzuli Məmmədov

**Fatimə Hüseynova: "İnanıram ki, Füzuli müəllimə bu yolla təsir etmək mümkün olsun"**



lışır hər kəsə yardım etsin. Onları 5 bacısı var. Heç biri Fərhadla danışmış. Mənimlə, usaqlarla isə münasibətləri çox yaxşıdır. Qardaşlarını bizi qoyub getdikləri üçün çox məzəmmət ediblər, amma faydasız olub. Füzuli müəllimin xətrini isə hamı çox istəyir - həssas insan olduğu üçün. Məni onun müsahibəsində təəccübləndirən Fərhadın di-

ğer qardaşlarının Füzuli müəllimlə gərginliyə görə xəstəlik tapdıqlarını, dünyadan köçüklerini deməsi oldu. Ağ yalandır. Xəstelikdən kimse sağoltanamayır. Qardaşları xəstələndən Füzuli müəllim onların başının üstündə olub. Müyəinə, müalicə, dəstək, nə lazımdırsa, təşkil edib. Necə belə allahsız danışmaq olar? Əksinə, "İntersever"də çalışan böyük qardaşları Firdun Fərhadı dindirmirdi. Artıq onun hərəkətləndən cana doymuşdu. O, il yarım önce vefat etdi. Onun hüzur mərasimində Füzuli müəllimlə Fərhadı barışdırmaq istədilər. Füzuli müəllim hazır idi, Fərhad yaxın durmadı.

- *Sizca, niyə?*  
- Çünkü iddiaları böyükdir. O, heç nə etmədən lüks həyat yaşamaq istəyir. Şəntaj yolu ilə qardaşının ona ciddi maliyyə ve-

rəcəyinə ümid edir. Ancaq mən inanıram ki, Füzuli müəllimə bu yolla təsir etmək mümkün olsun. O, uzun illər qardaşlıq borcunu ən yüksək səviyyədə yerinə yetirib və indi də Fərhadın 3 övladını himaye etmək bunu davam etdirir. Fərhadın Füzuli müəllimdən maddi dəstək istəməyə nə hüquqı, nə də mənəvi hüquqı yoxdur.

- *Fərhad heç bir sənəd göstərəndən "İntersever"in vitse-prezidenti, payçıtı olduğunu deyir. O, belə bir vəzifədə çalışıbmı?*

- Fərhad və vitse-prezidentlik... "İntersever"də, ümumiyyətlə, vitse-prezident postu yoxdur. İkinciisi də, Fərhad heç zaman "İntersever"də rəsmən işləməyib. Qardaşına ona kiçik, orta biznesdə işlər tapşırırı, o da onları görməye çalışırı. Yenə deyirəm, o, bu imkanlara zəhməti, qabiliyyəti ilə yox, qardaşının hesabına sahib olub. İddia edir ki, şirkəti Füzuli müəllimlə bir yerdə qurub. Axi Füzuli Məmmədov Moskvada iri ticarətə məşğül olunda o, Ordubadın Dəstə kəndində orta məktəbdə oxuyub. Bu nece ola bilər? Onun hərəkətləri, davranışları

mənzillərimiz, maşınlarımızı vardi. Onları satır. Əslində onların hamisində mənim də pəyəm var - çünkü bizim evlilik dənəmimizdə alınıb. Fərhadın indi psixoloji durumunun yerində olduğundan da şübhəliyem. Çünkü yaydığı xəbərlərdə Füzuli Məmmədovu narkobaron kimi təqdim edir. Bəli, Füzuli Məmmədova qarşı belə bir iddia ilə cinayət işi açılmışdı. Ancaq istintaq həqiqəti üzə çıxarı və o, 1 gün də həbsxanada yatmadan istintaq təcridxanasından azadlığa çıxdı. Həmin cinayət işinin davamı kimi Füzuli Məmmədovu həbsini təşkil edən Rusiya daxili işlər orqanlarının 6

əməkdaşına qarşı iş qaldırıldı və onlar məhkəmə qərarı ilə həbs edildilər. Həmin döndəmə bütün Rusiya mediası bu faktı sensasiya kimi təqdim edirdi, çünki prokurorluq orqanlarının məhkəmədə belə böyük bir iş üzrə uduzması nadir hadisə idi. Azərbaycanda da, Rusiyada da en yüksək səviyyədə bu işin qurama, böhtən olduğunu biliyələr. Fərhadın bu məsələ ilə bağlı yayıldığı şayiələr, sadəcə, güñündür.

- *İndi Fərhad Məmmədovun biznesi varmı?*

- Heç nəyi yoxdur. Öz məsliyyətsizliyi və bacarıqsızlığı sayəsində müflis olub. Bakıda

- *Fərhad Məmmədov inancı insan olduğunu bildirir...*

- Bu haqda bilgim yoxdur. Çeçen dostlarının olduğunu bildirdim. Bizimlə yaşayanda iba-

det etmirdi. Amma imana gelib-sə, gərek önce övladları haqqında düşüne. Çünkü övladlar bize Allahın əmanətidir. Övladları ilə maraqlanmayan, onları çətinlikdə, manəvi, psixoloji basıq altında qoyan bir insanın ibadəti qəbul oları - buna inanıram.

**Söhbətə Fərhad Məmmədovun oğlu Məmməd qosulur:** "Bu il ali məktəbə başladı. Hüquq təhsili alıram. Ödənişli fakültədə təhsil alıram və bu ödənişi atam yox, əmim edir. Atam, ümumiyyətlə, bizimle maraqlanır. Onunla bağlı heç bir işqli xatirə yoxdur. Hərədən beynimi qurcalayıram ki, bəlkə uşaqlıq illərində hansı müsbət emosiya doğura biləcək nəsə tapım, inanın, yoxdur. Bu evdə qonaq kimi yaşıyırı, ancaq özünü düşünürdü, heç bir mehribanlıq, diqqət, qayğı göstərmidi. Təsəvvür edirsiz, bizim 1 dənə də olsun aila fotomuz yoxdur. İndi həm oxuyuram, həm də işləyirəm. Gələcəklə bağlı planlar quranda heç zaman onların içərisində atam olmur. Çünkü mən onun oğlu olsam da heç zaman özümü onun həyatının önəmlili hissəsi, eziyi kimi görə bilməmişəm. Buna görə də atı kimi ona nə hörmətim, nə də məhəbbətim var. Sadəcə, şanslıyam ki, Füzuli Məmmədov kimi əmim var. Onun dəstəyi olmadan nə mən, nə bacım təhsil ala bilməzdik. Bize yaxşı təhsil vermək anamın gücü xaricində olacaqdı".

**Fatimə xanım davam edir:** "Fərhad naqə bu yolu tutdu. Hörəmtli bir adamı belə saxta iddialarla gözən salmaq mümkün deyil. O, belə iddialarla zeifləməz. Füzuli müəllimin adı Fərhad üçün böyük bir qalxan idi. İndi o, hər kəsa göstərir ki, Füzuli müəllimlə münasibətləri pisdir, bununla da özünü tamamilə təklənmış veziyətə salır. Belə də o, Füzuli müəllimlə xoş rəftar etseydi, ona yaxınlaşmayağa çağışsaydı, yenidən çox şey eldə edərdi... Amma o, səhvlarından nəticə çıxarmağı bacarmadı".

□ **Aygün MURADXANLI,**  
musavat.com  
Moskva-Bakı

**A**zərbaycan parlamenti-nin ötən həftə nüma-yəndəlik institutunun ləğvi ilə bağlı qanun la-yihəsini qəbul etməsi ictimaiy-yət daxilində birmənalı qarşı-lanmayıb. Lakin qanun ölkə başçısı tərəfindən imzalandıq-dan sonra qüvvəyə minəcək. Artıq qərarın ləğvi ilə bağlı 70 nəşər praktik fəaliyyətlə məş-ğul olan hüquqsūnas, vəkil və ictimai feal ölkə prezidentinə müraciət ünvanlayıb.

Bundan əlavə, "Praktik Hüquqsünaslar Qrupu" noyabrın 18-də keçmiş Məhsul stadionunda mitinq keçirəcək. Bu barədə işçi qrupunun üzvü Xəlid Bağırov "Amerikanın səsi"నə bildirib.

Ölkə başçısına müraciət edən hüquqşunaslardan Ramil Süleymanov aksiya ilə bağlı arṭıq BŞİH-ə müraciət edildiyini bildirdi: "Ali Məhkəmənin belə bir qanunvericilik təşəbbüsü ilə Milli Məclisə müraciət etməsi ilk günlərdən aktual olduğu kimi, bir sıra suallar da yaratdı. Ali Məhkəmə nəyi əsas götürərək belə bir müraciət etdi? Ali Məhkəmənin müraciətini təassüflər olsun ki, az hissəsi hüquqşunas olan, eksriyeyti iqtidarı yönülü deputat olan Milli Məclis dərhal qəbul etdi ve daha az əhəmiyyəti olan qanunverici aktlar kimi qəbul etdi. Halbuki bu, ictimai müzakirələr doğuran, müzakirə olunmali məsələ idi. Cənab prezident tərəfindən imzalandıqdan sonra qanun qüvvəyə minəcək. Bu qanun layihəsinin ilk oxunuşdan arxive göndərilməsi və təzədən geri qaytarılması, deputatların bu qanun layihəsinin lehinə səs verməsi doğrudan da çox gülməlidir. Axi hüquqdan anlaysı



dent Aparatında oyləşen Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin rəhbəri Fuad Ələsgərovun da bu birbaşa işidir. Ədliyyə naziri cənab Fikrət Məmmədov həm də Məhkəmə Hüquq Şurasının sədridir. Bu sənədin hüquq adına necə utancverici olması barədə məlumat vermək onların borcudur. Hökumət bu gün hüquq sistemi-ni dələduz insanlardan temizləmək istəyirsə, bunun dün-yada olduğu kimi sadə yolları var. Müraciətimizdəki 7 bənddə bunları göstərmmişik. Biz onsuz

- qeydiyyatdan keçmiş 934 kol  
- legiya üzvü var. Onlar heç bir  
- halda 10 milyon əhalinin hüquq  
- qi işlərini apara bilməyəcəklər.  
- Nəticədə vəkillər işlərə məsu  
- liyyətsiz yanaşacaqlar. Bu gü  
- əgər bir nümayəndə 200-300  
- manata vətəndaşın boşanma  
- işini aparırsa, vəkil üçün artı  
- bu qanunun qəbulundan sonra  
- belə işlər maraqlı olmayıacd  
- Vəkil daha pullu işlərə keçə  
- cək. Nəticədə yoxsul təbəqə  
- hüquqi yardımından məhrum  
- olacaq. Bu zaman dövlət üzəri  
- nə götürdüyü öhdəliklərə ist

edəcəklər. Biz adı bir ərizə yarışımız, alındığımız 20-30 manatın da çekini veririk. Buna görə də vergi ödəyirik. Qanun layihəsinin ən zərərlü yönü bunlardır. Buna görə də cənab prezidentə müraciət edib, xahiş etdik ki, qanun layihəsini imzalamasın. Çünkü bu, hüquq adına doğrudan ləkə getirən qanunvericilikdir. Əgər onlar vəkillərin bu işlərə çıxmasını istəyirlərsə, o zaman Vəkillər Kollegiyasına qəbul qaydalarını sadələşdirməlidirlər. İlda iki dəfə imtahan keçirilməli, qəbul bali asaqlı ol-

Keşmənliklər, qubadın uşağı, ə  
malı, suallar çox sadə olmalıdır. Nümayəndələr var ki, vəkil  
lərdən daha yaxşı qazanırlar. Çünkü onlar işlərinə vicdanla,  
leyqaqtələ yanaşırlar. Bu zaman vətəndaş da seçim qarşı-  
sında qalır, vəkilinmi yanına getsin, yoxsa işini vicdanla gö-  
rən nümayəndəninmi? Həbsxanadan çıxıb orada ol-  
duğu vaxt bir-iki maddə oxu-  
yub hüquqşunas fəaliyyəti ilə  
məşğul olanların olduğu real-  
lıqdır. Bizim tələbimiz odur ki,  
bu qanun layihəsi sərf hüquq-  
şunas olmayan şəxslərin fə-  
aliyyetini məhdudlaşdırınsın.  
Hüquq peşəsinə yiylənən  
şəxslərə toxunulmamalıdır.  
Onlar həm vəkillərin yüklerini  
daşıyırlar, həm də ailələrinə  
çörək pulu qazanırlar. Bu qa-  
nun layihəsinin təsdiqi ilə 8 min  
nəfər işsiz qalacaq, hər ailəni  
də 4 nəfərdən hesablaşsaq, 32  
min nəfər çörəksiz qalacaq.  
Təsəvvür edin ki, bizim ailədə  
8 nəfər var, əgər fəaliyyətim  
ləğv edilsə, görün hansı hallar-  
la üzləşəcəm, eləcə də digər  
mənim kimilər".

# **Hüquqsúnalar "Məhsul"da etiraz aksiyası təyin etdilər**

## **Hüquqşunas Ramil Süleymanov: "Fəaliyyətimiz ləğv edilsə, 32 min nəfər çörəksiz qalacaq"**

olan deputat nümayəndəlik institutuna necə yox deyə bilər? Düzdür, deputatlar içərisində hüquqşunas olanlar da var idi. Onlardan Fazıl Mustafa, Qüdrət Həsənquliyev, Çingiz Qəni-zade birmənali şəkildə qanun layihəsinə "yox" dedilər. Onlar-la bərabər, daha 8 nəfər layihə-nin əleyhine səs verdi. Hansı ki, onlardan da 6 nəfəri bu qanun layihəsinin ölkəmizin hüquq sistemi üçün nə qədər zərərlı olduğunu mətbuatda bildiriblər.

Hazırda əsas gündəmdə olan məsələ qanun layihəsinin prezident tərəfindən imzalanması ilə bağlıdır. Ona görə 70 nəfərlə ölkə başçısına müraciət etdik. Cənab prezident hüquqşunas deyil, siyasetçi, politoloqdur, dövləti idarə etməklə məşğul olan insandır. Amma onun məsləhətçiləri var ki, bu məsələ ilə bağlı prezidentə dolğun informasiya vermək onların borcudur. Bu şəxslərin üzərinə çox iş düşür. Bundan əlavə, Prezi-

da Apelyasiya Məhkəməsin-dən o tərəfə gedə bilmirdik, ci-nayət işlərinə çıxmaq hüququ-muz da yox idi. Əvvəl zərərçək-miş şəxsin nümayəndəsi qis-minde çıxış etmək imkanımız var idi, sonradan onu da qo-humlar termini ilə əvəz etdilər. Orada da hüquqsüñaslar, nü-mayəndələr zərərçəkmişləri müdafia eda bilmirlər".

Hüquqsüñas Vəkillər Kol-legiyasının üzvlərinin azlığın-a da toxundu: "Bu gün ölkədə

- nadən həmin vətəndaşın hüquqlarını necə təmin edəcək?
- Ölkdə sosial narahiliqların artacağı göz önungdədir. Mehkəmənin onszu da korrupsiyalasmış səviyyəsi yüksək idi, bunun dan sonra daha da yüksələcək. Mehkəmə işçiləri vətəndaşdan 50-100 manat alıb onlara hazır ərizələr təqdim edəcəklər. Faktiki olaraq, nümayəndənin vətəndaş üçün göründüyü bəzi pulsuz işçiləri məhkəmə işçiləri pul müqabilində

□ Cavansır ABBASLI

# **Sosialist inqilabı-faciələrin başlanğııcı, yoxsa xilas...**

**Nəsiman Yaqublu:** "Öktyabr sosialist inqilabı Rusiyani da, digər xalqları da inkişafdan geri qoydu"

**N**oyabrın 7-de 1917-ci ildə Rusiyada baş veren bolşevik inqilabının 100 il tamam oldu. 1991-ci ilə qədər bu hadisəni “Böyük Oktyabr Sosialist İnqilabı” adlandırır, az qala dünyannın yarısında, eləcə də Azərbaycanda tətənəli şəkilde qeyd edirdilər. Artıq 26 ildir sovetlər birləyi yoxdur və “oktyabr sosialist inqilabi” heç bir dövlət tərəfindən qeyd edilmir. Bu günün hazırda olsa-olsa hansısa kommunist təşkilatların üzvləri öz aralarında qeyd edirlər. Lakin hələ də Azərbaycanın özündə belə şəxslər tapılır ki, ara-sıra ortaya çıxıb oktyabr sosialist inqilabını tərifləyirlər, bu hadisənin xalqlara xoşbəxtlik, azadlıq getirdiyini, elmin-tehsilin inkişafına tekan verdiyini, fəhlə-kəndli dövləti qurduguunu bəyan edirlər.

rejiminin apardığı həmin təbliğat da əsassız idi".

**N.Yaqublu vurğuladı ki, SSRİ əgar güclü potensiala malik bir dövlət və sistem idisə mağlub olmamalı idi:** "Bu gün SSRİ adlı dövlət yoxdur və onun mövcudluğu uğrunda da kimse mübarizə aparmır. Oktyabr inqilabı iflasa uğrayan bir ideoloji sistem getirmişdi özü ilə. Bu, bir imperiya idi. İşgal edilmiş xalqların siyasi azadlığını əlindən almış bir amansız quruluş idi. İşgal altında olan respublikalarda siyasi azadlıqdan söhbet gedə bilməzdi. Sosializm deyilən quruluş sovet dövlətində özünü doğrultmadı. Çünkü bunun başqa bir formada modelləri ayri-ayri dövlətlərdə yaşadı, qaldı. Məsələn, Çin dövlətində sosializm sistemi qala bildi. Bolşeviklər elan edirdilər ki, bizim qurduğumuz dövlət fəhlə-kəndli sinfinə əsaslanır. Onda ortaya sual çıxır ki, bəs ziyanlı sinfi nə etsin? Bele çıxır ki, zi-

yalılar, elita üçüncü dərəcəli insanlara çevrilirdilər. Quruluşa fikir verin, bütün varlı təbəqənin var-dövlətini, zavod, fabrik-lərini alıb savadı, siyasi şüuru olmayan fehlələrin nəzarətinə verdilər. Nəticədə sənaye iflasa uğradı. Çünkü savadsız fehlələr savadlı kapitalistlərin müəssisələrini işlədə bilmədilər. Kənd təsərrüfatı sistemində qolçomaq adı ilə bütün imkanlı adamların torpaqlarını alıb verdi, kəndliye. O baş verdi ki, kəndli o torpaqlardan istifadə etməyə bilmədi ve 1920-ci, 1930-cu illərdə bütün SSRİ-ni acıq bürüdü. Eləcə də mədəni sahədə acınacaqlı durum yaratıldılar. 1920-ci illərin sonlarında bütün Azərbaycanın mədəniyyətinə, tarixinə aid kampaniya başladı. Bizim milli musiqi alətimiz olan tara qarşı kampaniya başladılar ki, tar yad alətdir. Hətta tanınmış şairlərimizdən biri "Oxuma tar, oxuma tar. Səni sevmir proletar" yazdı. Mikayıll Müşfiq də onun əleyhi-



- nə "Oxu tar, oxu tar, səni ki  
unudar" yazdı. Mikayıl Müşfi  
mədəniyyətimizə qarşı başla  
dilan kampaniyaya bu cür ca  
vab vermişdi. Məsələnin digə  
ən ciddi tərəfi bundan ibarət id  
ki, oktyabr inqilabının yaradılg  
sistem 1920-ci illərdə Azə  
baycan Xalq Cümhuriyyətin  
isqal etdi".

Tarixçi alim onu da qeydi ki, oktyabr inqilabı Rusyanın özünü də inkişafdan geri qoyub. Digər xalqların da inkişafının qarşısını kəsib. "Məsələn, Pribaltika xalqları həməşə mərkəzə etiraz edirdilər, deyirdilər ki, bizim inkişafımız sizdən yüksəkdir, siz iman vermirsiniz biz daha da inkişaf edək. Dediym odur ki, oktyabr inqilabı olmasaydı Rusyanın da, digər respublikaların da inkişafı daha sürelə gedərdi. Bu gün sovetlərin birliyində olmuş respublikalarda

inkişafda Qərb dövlətlərinə çata bilmir. Hər sahədə onlar bizdən inkişaf ediblər. Bizim onlara çata bilməmeyimiz sovetlər birliyində inkişafın olmamasından, məhdud, qapalı sistemin olmasından irəli gəlir. İmkən vermədilər ki, cəmiyyət inkişaf eləsin. Oktyabr sosialist inqilabı bolşeviklərin zorla, insanları qətlə yetirmə yolu ilə hakimiyyətə gəlməsi idi. Yəni bunu xalq özü tələb etməyib, xalq arzulamayıb. 1917-ci ildən 1960-cı ilə qədər SSRİ-də 62 milyona qədər adam sistem tərəfindən qətlə yetirilib. Sovet dövləti həmişə mühabibələrin başlamasının ocağı olub. Bunlar hamısı oktyabr sosialist inqilabından qaynaqlanırdı. Bu dövlət işğalçı bir imperiya idi. Buna heç bir haqq qazandırmaq mümkün deyil".

Etibar SEYİDAĞA





## Çürüməkdə olan kapitalizm

Zamin HACI  
 zaminhaci@gmail.com

**Bir** köhnə şeir var idi: "Dünen ferman verən bu gün can verir". MTN-in şefi Eldar müəllimin Ağır Cinayətlər Məhkəməsinin qapısından çıxarkən çəkilən şəklində baxanda yadına düşdü. Vaxt var idi Eldar müəllim özü camaatin gizli şəkillərini, videolarını çəkib şantaj eləməklə məşğul olurdu. Deyilənə görə, həmin vaxtdan Eldar müəllimdə hətta nə az, nə çox - 2900 videokaset qalmışdır. O vaxtlar "Azərbaycanfilm" bunun əlindən kino çəkməyə kaset tapa bilmirdi. Ancaq MTN leğv olunandan kino sənətimizdə bum yaşanır, her gün cürbəcür hirraxana janrında filmlər ərsəyə gelir.

Söz vaxtına çəker, dünən biz Büyük Oktyabr Sosialist İnqilabının da 100 illiyini təntənəli şəkildə qeyd etdik - Azərbaycan Kommunist Partiyasının sədri Musa Tükanovu rüşvət allığı üçün tutdular. Kimin aqlına gəldi o cür eşşək boyda bolşevik imperiyası bir gün palçıq ayaqlı nəhəng kimi yixılıb cəhənnəmə vasil olacaqdır? Mən uşaq olanda, ötən əsrin 70-80-ci illərində yadına gəlir ki, biz fikirləşirdik tezlikle kommunizm qurulacaqdır. Ət, yağı, qənd, konfet pulsuz olacaq, krantdan süd gələcək, Azərbaycan KP MK-nin işçiləri də baş-qaları olacaqdır. Ancaq budur, kərə yağının kilosu 20 manata qalxaraq hökuməti də tərpetdi, qərar verdilər, yağıñ gömrük vergisini salsınlar, yoxsa camaatla hökumət yağızlı sürtünəndə mexanizmlər cirildiyib baş aparırmış. Dövlətin başında da ələ həmin kommunist və komsomolçular oturubdur. Bəlkə bu mənada inqilabin Azərbaycanda hələ davam etdiyini, bir gün ola bilsin çəşib kommunizm-zad quracağımızı düşünmək mümkündür. Yeri gəlse, Resul Quliyev və Hüseyin Abdullayevi də "Trotski və Zinovyev" adlandırmış ola. "Sehrlə xalat" kinosundakı Rəşid isə "Azərsat" peykində uçmaq əvvəzinə qəçib gedibdir Amerikaya, ordan üzübəri gülümsəyir.

İmparrializmin çürüməkdə olan kapitalizm olması da növbəti dəfə isbata yetir. Qərbə "Cənnət sənədləri" adlı yeni ofşor kağızları, gizli maliyyə sənədləri üzə çıxmışdır. (Bu əhvalatın adı da bizim Yusif Vəzir Çəmənzəminlinin 1909-cu ilə yazdığı "Cənnətin qəbzi" hekayəsinə yada salır). Sənədlərdən belə məlum olur Qərbə bir nəfər də təmiz adam qalmayıbdır. Hərə hansı yolla korrupsiyaya qurşanıbdır. Bir növ, Səyavuş müəllimin həmişə dediyi "O amerikalı rüvətxorlar getsin-lər öz dərdlərini çəksinlər" söhbəti hərlənib-fırınlaq gəlib düz çıxıbdır. Elə adamların adı çəkilir ki... Misal üçün, Kanadanın bir kloun baş naziri var idi, guya təmiz adamdır, hər dəfə vergiləri ödəməkdən, varlıkların kasıblar qarşısında məsuliyyətin-dən-filandan qırıldadır. İndi isə bunun ən yaxın dostunun, seçkisinə milyonlarla dollar xərcləyən adamın ofşor hesabları ortaya çıxıbdır. Bu isə o deməkdir ki, müəllim Kanada büdcəsinə, Kanada xalqına vergi ödəməmək üçün şirkətini xaricdə, ofşor adalarından birinde açıbdır.

Hələ bu babatdır, ən biabırıcı Britaniya kralıçası İkinci Yelizaveta xala oldu. Bunun ofşorda 13 milyon dolları tapıldı. Kralıça olasan, ancaq şirkətini başqa dövlət-adacığda qeydiyyata salasan ki, öz ölkəndə vergi az getsin - bunun, düzü mən, çətinlik çəkirəm adını nə qoymaq ola. Belə kralıqdan Daşkəsəndə icra hakimi işləmək daha yaxşıdır. Gərək xalq da fikirləşsin ki, pulunu bize, öz ölkəmizə etibar eləməyən kral bizim nəyimizə lazımdır, gəlin müraciət yazaq, Azərbaycandan kimse gəlsin bizi idarə elesin.

Axırı belə də olacaqdır, çünki bizim sosialist-kommunist rejimiz bütün dünyada əzilən xalqların yanındadır. Vaxtılı Vyetnama, Anqolaya, Kubaya yardım edirdik, indi də Pakistan'da məktəb tikirik, Misirdə park salırıq, İtaliyaya durbada neft-qaz aparırıq.

Yadimdən çıxmamış, ən gülməli işlərdən biri Amerikanın ticarət naziri haqda sənəddir. Demək, bunun ölkəsi guya ruslara embarqo qoyubdur, çoxlu şəxsin ABŞ-a gəlməsini qadağan edibdir. İndi üzə çıxan sənədlərə görə isə ABŞ ticarət naziri elə həmin ruslarla biznes elaqəsindədir.

Həqiqətən çürüyürlər...

**A**vropa İttifaqının xüsusi tapşırıqlar üzərə səfirləri yenidən Azərbaycana gəliblər. Dünen Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqı Şərqi Tərəfdəşliginin xüsusi tapşırıqlar üzərə səfirlərin dən ibarət nümayəndə heyətini qəbul edib. Bu barədə dövlət başçısının sayılmış yayır.

Qeyd edək ki, bir ay öncə-octyabrın 4-də Avropa İttifaqı ölkələrinin qurumdakı səfirləri (28 səfir) Azərbaycana səfər etmişdilər. O zaman da prezidenti İlham Əliyev həmin nümayəndə heyətini qəbul etmişdi. Prezident noyabrda Brüsseldə keçiriləcək Şərqi Tərəfdəşliği Sammitində iştirak edəcəyini də bu görüşdə açıqlamışdı.

Beləliklə, bu son bir ayda Avropa İttifaqından ikinci böyük nümayəndə heyətidir ki, Azərbaycana səfərə gəlir və ölkə başçısı tərəfindən qəbul edilirlər.

**Politoloq Elşən Mustafayev** hesab edir ki, bu səfərlər Avropa İttifaqının Azərbaycanla sazişin hazırlanması ilə bağlı aparılan danışıqlar prosesinin ciddiliyindən xəbər verir: "Avropa İttifaqı və Azərbaycan Şərqi Tərəfdəşliği Proqramı çərçivəsində əvvəller aktiv işlər görürdülərsə, 2015-ci ilin yay aylarından başlayaraq Azərbaycan tərəfinin təşəbbüsü ilə bu aktivlik aşağı düşmüştü. Son aylar isə bu sahədə yenidən aktivliyin olması, görüşlərin prezentətiv səviyyəsində keçirilməsi hər iki tərefin bunda maraqlı olmasını göstərir. Xeyli müddətdir ki, Azərbaycanın Avropa İttifaqı ilə yeni saziş müqaviləsinin imzalanması ilə bağlı işlər gedir. Uzun müddət bu prosesin başlanmasına bir sıra səbəblər mane olurdu. Rusiya fakturunu hələlik bir kənara qoysaq, səbəblərin ən ciddisi Avropa Şurası və Avropa Parlamenti ilə Azərbaycan arasında yaranan problemlər idi. Amma son vaxtlar görüşlərin intensiv hal alması onu deməyə əsas verir ki, yaxın zamanlarda Azərbaycanla Avropa Şurası və Avropa İttifaqı arasında olan problemlər həllini tapa bilər. Yəni tələblər, istəklər və tövsiyələr ilkin mərhələdə hər iki tərefi qane edəcək səviyyədə həyata keçirilə bilər. Əgər bu baş verəcəsə, növbəti mərhələlər üçün də yollar açılacaq".

Münasibətlər bir il sonra, Milli Məclisin "Avropa Parla-



# Avropa İttifaqının Xüsusi işlər üzrə səfirləri yeni Bakıya gəldilər

**Ekspert:** "Bir ayda ikinci nümayəndə heyətinin səfəri və prezidentin onları qəbul etməsi prosesin ciddiliyindən xəbər verir"

Qeyd edək ki, Avropa İttifaqı ile münasibətlər 2004-cü ildən qurulub. 2004-cü ildə Azərbaycan Al-nin Avropa Qonşuluq Siyasətinə, 2009-cu ildə isə onun Şərqi istiqaməti üzrə çoxtərəflü əməkdaşlıq formatı olan Şərqi Tərəfdəşliği Proqramına daxil edilib. 2011-ci ildə yanvarda isə prezident İlham Əliyev və Avropa Komissiyasına və xarici əlaqələr və təhlükəsizlik siyasetinin nümayəndəsinə müzakirələr aparmaq üçün mandat verib. Saziş barədə danışıqlara fevral ayında Brüsselde başlanılıb. Danışıqlar üzrə son tarix hələ məlum deyil.

Ekspertlərin fikrincə, bu, tərəflərin müzakirə mövzularına yanaşmasından asılı olacaq. Danışıqları Azərbaycan-dan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev aparırlar.

Əvvəzləmək niyyəti güdür. Saziş, siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni sindən sonra yumşalıb.

Avropa İttifaqı ile yeni sazişin hazırlanması üçün isə 2016-ci ildə noyabr ayında Avropa İttifaqı Şurası Avropa Komissiyasına və xarici əlaqələr və təhlükəsizlik siyasetinin nümayəndəsinə müzakirələr aparmaq üçün mandat verib. Saziş barədə danışıqlara fevral ayında Brüsselde başlanılıb. Danışıqlar üzrə son tarix hələ məlum deyil.

Ekspertlərin fikrincə, bu, tərəflərin müzakirə mövzularına yanaşmasından asılı olacaq. Danışıqları Azərbaycan-dan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev aparırlar.

Gələn il imzalanacağı gözlənilən sənədin nələri əhatə etdiyinə gəlincə, verilən açıqlamalara görə, yeni siyasi dialoq və qarşılıqlı faydalı əməkdaşlıq təklif edən hərbi müzakirə edilən saziş Azərbaycanla Avropa İttifaqı Komissiyası üçün Avropa İttifaqı Komissiyası heyətinin Azərbaycana səfəri təxire salınmışdır.

Münasibətlər bir il sonra, Milli Məclisin "Avropa Parla-

rində genişmiqyaslı əməkdaşlığı nəzərdə tutaraq, Azərbaycan qanunvericiliyiñ Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılmasını hədəfleyib.

Azərbaycan Avropa İttifaqı ile siyasi bərabərlik əsasında bir saziş istəyir. Hər iki tərif görüşlərində sazişin əməkdaşlığının daha da inkişaf etdirilməsində mühüm addım olduğunu dileyərək, bu layihə ilə əlaqədar qarşılıqlı anlaşma olduğunu bürüze verib.

Saziş barədə mandat əldə edilərkən gedən müzakirələrde bildirilirdi ki, Avropa İttifaqı qonşuları ilə fərqləndirilmiş yanaşma seçməye ehtiyac olduğunu qəbul edir. Bu o deməkdir ki, Azərbaycan Avropa İttifaqının siyasi assosiasiya və iqtisadi integrasiyası təkliflərindən özü istədiyi həcmədə faydalana biləcək. Hələlik sazişə daxil olacaq maddələrin dəqiq sayı belli deyil.

□ Etibar SEYİDAĞA

Rusya prensenti V.Putinin SSRI-nin reanimasıyasına he-sablanmış Avrasiya layihelerinden biri ve on önemlis - Avrasiya İqtisadi Birliyi (AIB) çetin günlerini yaşıyor. 5 ölkənin - Rusiya, Qazaxistan, Qırğızistan, Belarus və işgalçı Ermənistanın üzv olduğu qurum daxilində vəziyyət hətta böhranlı sayla bilər.

Söhbət təkcə AIB çərçivəsində iqtisadi-ticari integrasiyanı əngelləyən obyektiv amillərdən getmir. Eyni zamanda üzv ölkələrin liderlərinin bir-birinə qarşı gizli-açıq şəxsi antipatiyasiından gedir - hansı ki, onuz da özünü bir təşkilat olaraq illerdən təsdiqləyə bilməyən AIB üçün eləvə gərginlik yaratmaqdadir.

\*\*\*\*\*

Məsələn, Qazaxistan və Belarus prezidentlərinin - Nursultan Nazarbayev və Aleksandr Lukaşenkonun erməni prezident Serj Sərkisyanı gizli antipatiya bəslədiyi sərənəti. Ümumiyyətə, AIB-in digər 4 dövləti ilə hər hansı quru əlaqəsi olmayan, yalnız Rusiyanın və erməni lobbisinin dotsiasi və ianəsi hesabına mövcud olan, habelə, ciddi iqtisadi-önəm kəsb etməyən Ermənistanın AIB-də üzvlüyü nonsensdir.

Başqa sözlə, işgalçi ölkə sadəcə, Rusiyanın eləvəsi (*səsvermə zamanı “düymə basanı”*) kimi bu qurumda temsil olunub ki, bu da kifayət qədər müstəqil iqtisadi siyaset yürüdən, böyük iqtisadi potensialı malik Belarus və Qazaxistan üçün, yumşaq desək, xoş deyil. Qazaxistan və Belarusun Azərbaycanaya obyektiv əsaslardan doğan isti münasibəti isə təşkilatın möhkəmlənməsinə əngelləyən digər bir amildir - hansı amilə ki, erməni ekspertləri də tez-tez diqqət çəkirler. Onlar təessüflə vurğuları ki, AIB-də və onun hərbi qurumu KTMT-də (“*Rus NATO-su*”) Ermenistandan çox Azərbaycanın dostları var (*yeri gəlmışkən, ötənləki 4 günlük aprel mühəharibəsində, ardınca isə KTMT-yə erməni generalın baş katib gətirilməsinin əngəllənməsində Nazarbayev və Lukaşenkonun Azərbaycan simpatiyası aydın şəkildə ortaya çıxmışdı*).  
\*\*\*\*\*

Son vaxtlar isə Qırğızstanla Qazaxistan arasında yaşanan gərginlik AIB-nin varlığını yeni və ciddi bir sınaq qarşısında qoyub. Belə ki, qırğız prezident Almazbek Atambayev faktiki, təşkilatın perspektivsiz bir quruma çevrildiyini bəyan edərək deyib: “Biz bu təşkilata həddən artıq böyük ümidi bəsləyirdik. İqtisadi inkişaf baxımından biz gərək özümüzü altatmayaq və birləşməyək. Yalnız bir adamın naz-qəmzəsindən asılı olan ittifaq etibarlı ola bilməz, əgər hətta, o, dünyanyın ən böyük adımı olsa belə”.

Cəmi bir ay sonra öz postundan gedəcək Atambayevin bu sözleri (*onun prezent se-*



# “Putin ittifaqı” dağılır. Bakı üçün yeni fırsat

Qazaxistan və Qırğızistan liderləri arasında gərginlik, Bişkekin Avrasiya Birliyindən çıxmaq hədəsi qurumun taleyini sual altına qoyub; Azərbaycanın önəmi artır - iki amil; **Rusiya nəşri:** “Hazırda situasiya məhz Qərbin arzuladığı kimidir...”

*Gülmüş xəlefı Sooranbay Jeenbekovun indiki kursu davam etdirəcəyi şübhə doğurmur*, az qala, şok effekti yaradı. Düzdür, Atambayev ad çəkmeyib. Ola bilsin, o, məhz Nazarbayevi nəzərdə tutaraq belə sərt ifadə işlədib. Ancaq Putinin də “bostanına daş atıb”. Nədən ki, AIB-də əsas söz sahibləri iki nəfər - Putin və Nazarbayovdur.

Bundan eləvə, iki türkdilli dövlətin sərhəd-gömrük məntəqələrində baş veren son insidentlər, etiraz aksiyaları söyleməye əsas verir ki, Qırğızistanın yeni presidentinin dönenində də AIB daxilində vəziyyət yaxşılığı doğru tezliklə deyismeyəcək. Qeyd edək ki, Atambayev-Nazarbayev qalmalından sonra Qazaxistan qırğız mallarına qarşı öz sərhədini daha möhkəm bağlayıb və nəticədə həmin malların digər AIB ölkələrinin ərazisində çıxışı da çətinləşib.

Bütün bu baş verənlər ona işaretdir ki, “AIB xəmiri” hələ çox su aparacaq. Başlıca səbəb isə təşkilatın sağlam təmel üzərində qurulmaması, iqtisadi yox, başqa maraqlara söykənmişdir.

Misal üçün, bu quruma Azərbaycan qat-qat çox lazımdır, nəinki Ermənistan. Məhz Azərbaycanın üzvlüyündən sonra Ermənistan Rusiya və digər üzv dövlətlərlə iqtisadi əlaqələr yarada, eyni zamanda qarşılıqlı integrasiya canlanıb. Tesadüfi deyil ki, rəsmi Moskva illərdir ölkəmizi bu quruma üzvlüyə şirnikləndi-

rir. Lakin Bakının AIB-ə üzvlük şərti bəlliidir - önce Qarabağ.

Yaxud Türkiyənin üzvlüyü ilə AIB real nəfəs qazana bilirdi. Hətta qardaş ölkənin iqtisadiyyat naziri Nihat Zeybek bir ara bunun anonsunu da verib. Lakin yenə Qarabağ əngəli oraya çıxır. Çünkü Türkiye bizim köklü maraqlarımızı gözardı edib, təcavüzkarları vahid təşkilatda təmsil olunmaz.

\*\*\*\*\*

Bu xüsusda dünən Rusyanın tanınmış portallarından olan rosbalt.ru saytında getmiş, Andrey Nikolayevin müəllifi olduğu analitik məqalə diqqət çəkir. Musavat.com-un məlumatına görə, məqalədə Avrasiya Birliyinin faktiki, böhranlı yaşadığını qeyd olunur. Kifayət qədər böyük olan yazidan bəzi sitatları təqdim edirik.

“Qırğızistan prezidenti qazax liderine çirkab atması azmış kimi, indi də öz ölkəsinin AIB-dən çıxmasını təbliğ edir. Üstəlik, bütöv bir integrasiya birliyini - Rusiyanın da daxil olduğu AIB-i şantaj edir. Moskva isə nədənse susur. Atambayev deyir ki, ittifaq bir nəfərin nazindan asılı ola bilməz. Gəl indi anla ki,

## Səfir Sekuta Vaşinqtonda amerikalı həmsədrilə Qarabağdan danışır

“Biz Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsi üçün ölkə liderlərinə öz köməyimizi göstərməkdə davam edirik”. APA-nın məlumatına görə, bu-nu Qubada səfərdə olan ABŞ-in Azərbaycandakı səfiri Robert Sekuta Qırmızı qəsəbəde yerləşən sınaqoqda yerli icma nümayəndələri ilə görüşdə deyib.

Səfir bir müddət əvvəl Vaşinqtonda olduğunu və ATƏT-in Minsk Qrupunun amerikalı həmsətri Endryu Şoferlə görüşdüğünü bildirib: “Biz onunla prosesi irəli aparmaq üçün hansı işlərin görülməli olduğunu baredə müzakirələr apardıq. Birleşmiş Ştatlarda yeni administrasiya hakimiyyətə gəldikdən sonra bu məselenin hansı şəkildə davam etdirilməsi baredə qərarlar verildi və qərara alındı ki, Minsk Qrupuna yeni həmsədr təyin olunsun. Biz bu istiqamətdə işlərimizi davam etdiririk”.



Robert Sekuta

## Rusiya-Azərbaycan sərhədində gərginlik

Dağıstan rəhbəri səlahiyyətlərini icra edən Vladimir Vasilyev baş nazirin müavini Ramazan Cəfərova Rusiya-Azərbaycan sərhədində yaranmış vəziyyəti yerində aydınlaşdırmaq üçün göstəriş verib. Virtualaz.org Dağıstan mənbələrinə istinadən xəbər verir ki, səhəbat Məhərrəmkənd rayonunun “Viaduk” gömrük terminalında yaranmış problemlərlə bağlıdır.

Bir neçə gün əvvəl dağıstanlı və azərbaycanlı TIR şoferləri Dağıstan gömrükçülərinin onlardan rüşvət tələb etməsinə, rüşvət vermək istəməyənləri söyməsinə cavab olaraq etiraz aksiyası keçirmişdi. Bu aksiyanın nəticəsi olaraq sürücülərə kobud davranan gömrük əməkdaşları işdən çıxarılb.

Lakin bu dəfə gömrükçülər TIR sürücülerinə qarşı qanuni mexanizmləri işe salıblar, onlardan tələb ediblər ki, yükler “Viaduk” gömrük terminalına aparılaraq boşaldımlı, rentgen baxışından keçirilib təzədən yüklenməlidir. Nəticədə “Viaduk” terminalının qarşısında uzun növbə yaranıb. Xəbərlər görə, sərhədə Azərbaycandan Rusiyaya yük daşıyan TIR-lardan ibarət kilometrlərlə növbə var. Habelə sərhədin Dağıstan tərəfində növbə hökm sürür.

Dağıstan rəhbərinin göstərişinə əsasən baş nazirin müavini sərhəd-buraxılış məntəqəsində gərginliyi azaltmalı, bütün tərəflərin qanuni və stabil fəaliyyətini təmin etməli və yüksəkdaşlıyanın günlərə sərhədə boş dayanmasına yol verməməlidir. Vəziyyət isə həm də ona görə dramatikdir ki, yüksəkdaşlıyanın çoxu tez xarab olan mallar daşıyır və sərhədə yaranmış əngəller malin xarab olmasına gətirib çıxarıb.

Bildirilir ki, Azərbaycan tərəfi də hökumət səviyyəsində problemlə bağlı narahatlıqlarını Dağıstan hökumətinə çatdırır.



"Yeni Müsavat"da bu dəfə müsahibimiz "Azərvaytol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli dir. Onunla son illər təmsil etdiyi qurumun fəaliyyətində müsbət istiqamətdə baş veren dəyişiklikləri, magistral və kəndlərarası yollarda görülen işləri, eləcə də gələcəkdə planlaşdırılan layihələri müzakirə etdi.

Anar bəy son illər "Azərvaytol" ASC-nin fəaliyyətində keyfiyyət və kəmiyyət dəyişikliyindən, görülen işlərdən, işlərin sürətləndirilməsindən danışdı:

- 2015-ci ilin dekabr ayında ölkə başçısı "Azərvaytol" ASC-nin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı sərəncam imzaladı. Məhz bu sərəncamdan irəli gələrək xeyli işlər görüldü. 2017-ci ilin son 9 ayı ərzində "Azərvaytol" tərəfindən 700 kilometre yaxın avtomobil yolu yenidən qurulub, təmir və bərpə olunub. O cümlədən 12 yeni piyada körpüsü inşa olunub, 4-ü təmir olunub. Son 9 ay ərzində ölkə başçısının iştirakı ilə 20 20 avtomobil yolunun və 1 körpünün açılış mərasimi keçirilib.

- Hazırda hansı yollarda iş gedir?

- Bu il "Azərvaytol" tərəfindən ölkə başçısının qarşımıza qoyduğu əsas məqamlardan biri ölkə üzrə 40 yol layihəsinin icrasıdır. Əslində bu ad şərti olaraq verilib, 40-dan artıq kəndlərarası və qəsəbələrəsəsi avtomobil yollarının yenidən qurulmasından söhbət gedir. Bu istiqamətdə de bizim tərəfindən işlər aparılır. Qeyd etdiyin kimi, son 9 ayda 20-dən artıq layihəmiz yekunlaşdır, digər layihələr üzrə də işlərimiz davam edir. Əsas məqsədimiz vətəndaşların gediş-gelişinin rahatlaşması, əsanlaşması, ən əsası da kəndlərarası yolların yenidən qurulmasıdır. Kəndləri birləşdirmək həmdə bu kəndlər boyu aqrar sektorun inkişafına gətirib çıxarırlar. Fermerlərin yetişdirikləri məhsulu bazarlara çıxarılmış daşıda asanlaşır. Dağılıq ərazilərdə asfalt yolların salınması turizm imkanlarını artırır, yeni turizm marşrutlarının yaranmasına getirib çıxaran layihələrdir. Bu da öz növbəsində həmin yollar boyu yaşayan insanların sosial rifahının bir qədər də yüksəlməsinə hesablanmış layihələrdir. Hazırda ölkəmizdə mütləq şəkildə her bir rayonda bir kəndlərarası avtomobil yolu yenidən qurulur. Elə bir rayon yoxdur ki, orada bu işlər həyata keçirilməsin. Rayonda bir yol qurulub istifadəye verilirsə, işlər növbəti yolda davam etdirilir. Növbəti ildən yeni qurulan yolların sayının 50-dən yuxarı olması planlaşdırılır.

- Bakı yollarında monitoringlər aparırsınız? Hansı yolların təmiri, genişləndirilməyi, yenidənqurmaya ehtiyacı var və bunlar gələcək layihələrə salınır?

- Paytaxtda əsas problem Binaqədi şəsəsində yaşandır. Xüsusun intensiv yağışlar zamanı subasma halları qeydə alınırdı. Məhz bunun aradan qaldırılması istiqamətdə vətəndaşların rahat gedis-gelişini təmin etmək, o cümlədən yağış-kanal sisteminin təkmilləşdirilməsi ilə



# "Azərvaytol" sözçüsü Bakıda planlaşdırılan yeni yol layihələrindən danışdı

**Anar Nəcəfli: "Gələn il Babək prospektinin də yenidən qurulması planlaşdırılır"**

## "Hazırda ölkəmizdə mütləq şəkildə hər bir rayonda bir kəndlərarası avtomobil yolu yenidən qurulur"

bağlı ölkə başçısının verdiği tövsiyə və sərəncamlara əsasən Binaqədi şəsəsində artıq ikinci mərhələnin yenidənqurma işlərinə start verilib, asfaltlanma işləri aparılır. Yağış yağarkən yaranan fəsadların aradan qaldırılması üçün kollektor, drenaj boruları qurulub, bu məsələ öz həllini tapıb. Yolda asfaltlanma işləri yaxın günlərdə yekunlaşdır, tam müsər görkəmdə yol vətəndaşların istifadəsinə veriləcək.

Başqa yollarımızda da problemlər mövcuddur. Təkcə Binaqədi şəsəsi və onun ətrafində yollara nəzəralsaq, orada biz xeyli iş gördük. Binaqədi-Mehdiabad-Goradıl yolu, Mehdiabad-Digah-Məmmədli yolu, Binaqədi-Novxani-Corat yolu, Novxani-Pirşağı yolu, Xirdalan-Binaqədi-Balaxanı yolu, o cümlədən Bilecəri-Binaqədi yolunda bir çox işlər artıq yekunlaşdır, qalan qismi də yekunlaşdırmaq üzrədir. Binaqədi şəsəsinin də yenidən qurulması ilə artıq o ətrafdakı yolların problemləri aradan qaldırılmış olacaq.

Hazırda Babək prospektindən daha çox şikayetlər olunur. Gələn il ərzində Babək prospektinin də yenidən qurulması bizim tərəfindən planlaşdırılır. Bu yol da artıq yenidən qurulması zərurətə çevrilən yolların siyahısına salınıb. Layihə təsdiqlənib maliyyə vəsaiti ayrılan kimi bu yolda da yenidənqurma işlərinə start veriləcək.

Bundan başqa, qəsəbələrəsəsi yolların, Zirə-Türkən yolu ilə yenidən qurulması işləri aparılır. Zirə-Türkən arasında, ümumiyyətə, asfaltlanmış avtomobil yolu yox idi, torpaq yolu idi. Artıq orada da asfaltlanma işləri

aparılır və yekunlaşdırmaq üzrədir. Zığ-Hövsən yolu, Lökbatan-Qobu yolunda təmir işləri aparılır, gələn il ərzində orada da işlər yekunlaşdırılacak. Gələn il ərzində də bir neçə qəsəbələrəsəsi yolda yenidənqurma işlərinin aparılması planlaşdırılır.

- Yolların əsas problemlərindən biri də güclü yağışlı zamanı subasma hallarıdır. Hazırda bu təhlükə hansı yollarla galib və orada nə zaman iş aparulacaq?

- Bir çox ərazilər var idı ki, orada lokal olaraq bu problem mövcud idı. Əsasən Ziya Bünyadov prospektində Əhməd Rəcəbli küçəsi ilə kəsişmədə bu hal yaşanır. Hazırda orada adiyyəti qurum tərəfindən yağış kollektoru çəkilib və yekunlaşdırmaq üzrədir. Keşlə bazarının qarşısında da işlər yekunlaşdır. Binaqədi şəsəsində də bu işlər yekunlaşdır. Diger bir neçə nöqtədə var ki, subasma halları ən çox orada qeyde alınır. Kiçik subasma halları qeyde alınan ərazilərimiz də var ki, o qədər də təhlükəli olmur. Bunun səbəbi isə odur ki, yağış suları özləri ilə müxtəlif əşyalar getirir, yağış barmaqlıqlarını tixandırır. Bu baxımdan hansısa ərazidə qısamüddəli kiçik gölmeçələr yaranır. Ancaq bu, sonradan aradan qaldırılır.

- Bu ilin ən böyük layihələrindən biri də "Sovetski" də çəkilən yeni yol oldu... Orada daha hansı yeniliklər gözlənilir?

- "Sovetski" də yolların çəkilişi ilə bağlı ölkə başçısı iki sərəncam imzaladı. Füzuli

meydanı ətrafında və "Təzəpir" məscidi kompleksi ətrafında abadlıq quruculuq işlərinin aparılması, yol infrastrukturunun yenidən qurulması ilə bağlı. Həmin layihə çərçivəsində birinci mərhələdə 7.6 km uzunluğunda yeni yollar çəkilib bərpə olundu. Qeyd edim ki, Füzuli küçəsinin davamı və Mirzəağa Əliyev küçəsinin davamı olaraq yeni yollar çəkildi. Abdulla Şaiq Küçəsi, Nərimanov prospekti, Balababa Məcidov küçəsi tam olaraq yenidən quruldu. Bu yollar çox ensiz idi, 4-5 metr enində idi. Onlar genişləndirildi. Müsər yol infrastruktur yaradıldı, 4 hərəkət zolağı olan yollar salındı. "Sovetski" layihəsi çərçivəsində artıq ikinci mərhələnin işləri həyata keçirilir. Bu da həmin ərazilərdə yaşlılıq zolaqlarının və parkların salınmasıdır. Həmin layihə çərçivəsində Mirzəağa Əliyev və Füzuli küçələri üzərindən "Təzəpir" məscidi dənə doğru keçid körpünün salınması nəzərdə tutulub. Bundan başqa, Abdulla Şaiq Küçəsinin üzərindən də bir piyada keçidinin salınması planda var.

- Anar bəy, Bakıda bir çox yerlərdə yolların dər olması sürücülərə çatınlıq törədir, tıraclarla səbəb olub. Bu problemin həlli necə planlaşdırılır?

- Əsasən qəsəbələrəsəsi yollarla bu problem müşahide olunur. Ancaq qəsəbələrdə, yol kənarlarında kifayət qədər yaşayış evləri tikiilib. Onların sökülməsi xeyli vaxt və maliyyə vəsaiti tələb edir. Geləcək

də ola bilsin ki, həmin yolların genişləndirilməsi layihəsi olsun. Ancaq hazırkı dönmədə belə bir məsələ müzakirə mövzusu deyil. Xirdalan-Bineqədi-Balaxanı yolu var ki, Bineqədi qəsəbəsinin içərisində keçir və hətta orada piyadaların hərəkəti üçün səkili yoxdur. Biz orada yolu yenidən qurarken en azından bir istiqamətdə mütləq şəkildə piyada səkisi qurmaliyiq ki, piyadalar da təhlükəsiz hərəkət edə bilənlər. Ancaq orada yolu hərəkət hissəsinin dar olması problemi müşahidə edilir.

- Baş magistral yollardan hansıda təmir işləri gedir və nə zaman yekunlaşması gözənlənir?

rekət zolağına genişləndirildi. Burada da işlər başa çatmaq üzərədir, ilin sonuna doğru yekunlaşacaq. Yolun Şamaxıdan Yevlağa qədər olan hissəsi ötən il yenidən quruldu və istifadəyə verildi. Daha bir magistral yol Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolumuzdur ki, onun da yenidən qurulmasına start verilib. Zaqatala-Balakən-Mazımçay-Gürcüstan sərhədi avtomobil yolu nəyin yenidən qurulması işləri aparılır, gələn il yekunlaşdırılacaq.

- Magistral yollardan hansıda təmir işləri gedir və nə zaman yekunlaşması gözənlənir?

- Birinci şərt odur ki, ödənişli avtomobil yolu nəzərdə tutulubsa, həmin istiqamətdə ödənişsiz avtomobil yolu da olmalıdır ki, insanlar seçe bilənlər. O yolu asfalt örtüyü heç də ödənişli avtomobil yoluunun asfalt örtüyündən geri qalmamalıdır. Burada əsas fərqli odur ki, ödənişli avtomobil yolu daha qısa olur, daha sürətli olur. Bu yolla daha tez mənzil başına çatmaq və xərclərə qənaət etmək mümkündür. Ödənişsiz yollar əsasən yaşayış məntəqələrindən keçir və sürətə məhdudiyyət qoyulur. Sürət artıb azaldıqca, sürücü defələrlə eyleci basmalı olur, yanacaq sərfiyatı dərhal çox olur. Ancaq ödənişli yolda sürət dəyişməz olur, yanacaq sərfiyatı azalır. Qiymət isə elə müəyyənəşdirilir ki, ödənişsiz yola sərf olunan əlavə yanacaq və amortizasiya xərclərinin məbləğini ödəmək mümkün olacaq. Yeni xərclər texminən eyni olacaq.

Magistral yollarımızda artıq problemlər tam olaraq aradan qaldırıb. 10 il önceki yollara nəzər salsaq, rayonlararası yollar geniş-geliş xeyli problemlər idi. Bakıdan Gəncəyə getmek üçün xeyli vaxt sərf olundur, həm yollar bərbəd vəziyyətdə idil, həm də ensiz idi. Artıq bu problem aradan qaldırıb. Bakıdan Gəncəyə rahat və qısa müddətə çata bilirik. Gəncədən Gürcüstan Respublikasının sərhədində qədər olan hissənin də yenidən qurulması nəzərdə tutulur. 2020-ci ilədək bu prosesin tam olaraq başa çatdırılması planlaşdırılır. Artıq Bakıdan Gürcüstan sərhədində kimi olan hissədə hər hansı problem müşahidə olunmayıacaq. Bu, həm də Şərqi Qərbi və əks istiqamətdə avtonəqliyyat vasitələri ilə yüksək olunmasıdır. İndi məqsəd kəndlərarası torpaq yolların asfalt örtüyü ilə təmin olunmasıdır. Bir heç bir podratçı təşkilatla müqavilə imzalamır. Sıfır özümüzün texnikamız və işi güvəmizlə iş görür. Kəndlərarası və qəsəbələrəsəsi yolların təmirinin bizi həvələ olunması 2300 yeni iş yerinin açılması ilə neticələndi. Biz yol tikintisine fəhlə-usta iş götürərək əsasən məcburi köçkünlərdən, aztəminatlı ailələrdən olanları seçdi ki, onları da maddi durumuna köməklə olunur. Bu işləri biz birbaşa özümüz etdiyimizdən sonra, həm vəsait qənaət olunur, işin büdcəsi dəhaz olur, həm də işin keyfiyyəti yaxşı olur. Çünkü biz dövlət qurumuyuq və ayrılan vəsaiti görə cavabdehlik dəsirliyiq.

- Bütün bu işlərin görülməsi üçün "Azərvaytol" ASC-yə dövlət büdcəsində illik nə qədər vəsait ayrılır?

- Her layihə üçün müxtəlif məbləğdə vəsait ayrılır. Ancaq ümumilikdə, təqribən bu il 200 milyon manata yaxın vəsait ayrılır. Növbəti ildə də bu qədər maliyyə ayrılması nəzərdə tutulur.

Bakıdan Şamaxıya doğru olan yolda işlər artıq yekunlaşdır, orada yol ikizləqəli idid, dörd hə-

**““Sovetskidə” Mirzəağa Əliyev və Füzuli küçələri üzərindən üzü “Təzəpir” məscidinə doğru keçid körpünün salınması nəzərdə tutulub”**

□ Nərgiz LİFTİYEVA  
Fotolar: Məgrur MƏRDINDİR



# KİVDF

[www.kivdf.gov.az](http://www.kivdf.gov.az)

Ermənistan-Azərbaycan,  
Dağlıq Qarabağ münaqişəsi haqqında  
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,  
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

**Bir** həftə sonra - noyabrın ortalarında Moskvada Dağlıq Qarabağ probleminin də diqqət mərkəzində olacaq üç görüşün keçiriləcək gözlənilir. Onlardan biri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla ATƏT-in Minsk Qrupu həmsədrleri arasında baş tutacaq. Digər iki temas isə Türkiye prezidenti Rəcəb Tayyib Ərdoğan və erməni prezident Serj Sərsyanla Rusiya lideri Vladimir Putin arasında nezdə tutulub. Türkiye lideri Putini noyabrın 13-də Soçi'də görüşəcək.



Bu üç görüşün təxminən eyni vaxta salınmasının nə dərəcədə təsadüf olması məlum deyil. Ancaq bütün hallarda Qarabağ mövzusunun ortaq gündəm olması konfliktin həlli yönündə hansıa yeni dinamikanın ola biləcəyi haqda ehtimallar yaradır. Bəs belə bir dinamika mümkün mü, gözlənilir mi? Rusiya və Türkiye, konkret olaraq onların rəhbərləri birlidə nizamlama prosesini ireli apara bilərlərmi?

Analitiklərin məsələyə baxışları müxtəlidir.

\*\*\*\*\*

"Rusiyada Dağlıq Qarabağ münaqişəsinin sərf regional kontekstdə müzakirəsi gözlənilir". Bu sözləri axar.az-a açıqlamasında Ərdoğan və Putinin

Moskvada gözlənilən görüşü ilə bağlı danışan politoloq İlqar Vəlizadə deyib. Ekspert Ərdoğan və Putinin görüşünün önəmini xüsusi vurğulayıb.

"Öten ilin payız aylarında Rusiya və Türkiye xarici işlər nazirlerinin ikitərəflı görüşürən zamanında, Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində iştirak etmişdir. Ankara Moskvanın bu təklifini maraqla qarşılısa da, bu müddət ərzində heç bir real hərəkət baş vermemişdir. Türkiye və Rusiya prezidentlərinin bundan öncəki görüşlərində bu məsələ ilə bağlı müzakirələrin getdiyi istisna deyil. Görünür, son nəticədə Türkiyənin prosesdə iştirakını ayrıca müzakirə etməyə

etdi.

Onun sözlərinə görə, hər iki ölkənin regionda kifayət qədər maraqları var: "Türkiyə Rusiyada öz mövqeyini ortaya qoyma ki, bu, Azərbaycanın mövqeyi ilə tam üst-üstə düşür. Moskva isə öz mövqeyini sərgiləməkdən çəkinməyəcək. Bildiğiniz kimi, Rusiya və Türkiyə arasında bir sira mühüm iyihələrinin gerçəkləşməsi üçün hava və hazırlı dəmir yolu xələri kifayət etmir. Ancaq Qarabağ münaqişəsinin tənzimlənməsi hər iki ölkəyə yeni imkanlar açı bilər. Bu üzdən Rusiyada Qarabağla bağlı çox ciddi müzakirələrin gedəcəyini istisna etmir. Türkiyə Rusiyada Azərbaycanın maraqlarını eks etdirməkələ kifayətlenməyərək, Bakının şərtlərini də dikte edəcək".

\*\*\*\*\*

Azərbaycan sözsüz ki, Türkiyənin Qarabağ məsələsində onun maraqlarını həmişə öndə tutacağını bilir və qardaş ölkənin bu mövqeyini yüksək qiymətləndirir. Bakı-Tiflis-Qars dəmir yolu açılışı zamanı prezident Ərdoğanın Azərbaycan paytaxtında söylediyi "Azərbaycanın Qarabağ yarası bizim yaramızdır" sözləri de şəksiz ki, boşuna bəyan edilməyib.



## ATƏT təmas xəttində monitoring keçirəcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mədəniyyət və təsərrüfat işlərini idarəetməsi, əsasən Azərbaycan və Ermonianın qoşunlarının təmas xəttində növbəti monitoringin keçirilməsi planlaşdırılır.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məsələlər.com-a verilən məlumatə görə, monitoringi Azərbaycan tərəfindən şəxsi nümayəndənin sehra köməkçiləri Mixail Olaru və Martin Şuster keçirəcəklər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitoringi şəxsi nümayəndənin sehra köməkçiləri Gennadi Petrika və Oqnyen Yoviç keçirəcəklər.

Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitoringi şəxsi nümayəndənin sehra köməkçiləri Gennadi Petrika və Oqnyen Yoviç keçirəcəklər.

Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitoringi şəxsi nümayəndənin sehra köməkçiləri Gennadi Petrika və Oqnyen Yoviç keçirəcəklər.

Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitoringi şəxsi nümayəndənin sehra köməkçiləri Gennadi Petrika və Oqnyen Yoviç keçirəcəklər.

# Qarabağ



## Qarabağ üçün ən uğurlu format - unudulmuş "köhnə"

Ankara-Moskva yaxınlaşması vaxtilə effektli olmuş ABŞ-Türkiyə-Rusiya üçlü formatını gündəmə gətirə bilər; gözlər Kremlədə; **politoloq: Ərdoğan Moskvada Bakının də şərtlərini diktə edəcək...**

\*\*\*\*\*

Öz növbəsində politoloq

Elçin Mirzəbəyli bu xüsusda

Soçi'də Türkiye və Rusiya prezidentlərinin görüşünün yetərincə

önəmini bir zaman kəsiyinə

təsadüf etdiyini düşünür.

Onun sözlərinə görə, qarşidakı

təmas Ərdoğanın Bakı-Tiflis-Qars dəmir yolu xəttinin

açılışı və Azərbaycan-Türkiyə

Yüksek Səviyyəli Strateji

Əməkdaşlıq Şurasının altıncı

iclasında iştirakından, eyni zamanda

Azərbaycan-Rusiya-İran dövlət başçılarının

Tehranda keçirilən zirvə top-

lantısından sonra baş tutması

Qarabağ münaqişəsinin tə-

zimlənməsi baxımından daha

çox maraqlı doğurur.

"Beş hadisələr və görüşlər

öncəsi müxtəlif ehtimalların irəli

sürətməsi isə təbii qəbul olun-

malıdır. Lakin bəzi həmkarlarım-

dan fərqli olaraq sensasion iddi-

alarla çıxış etməyəcəyəm. Bu-

nun üçün heç bir əsas yoxdur.

Rusyanın şərtləri barədə

KİV-de yayılan məlumatlara gel-

dikdə, bunların yeni olmadığını

düşünürəm. Artıq 3 ilə yaxındır

ki, Azərbaycanda Rusyanın eht-

imal olunan şərtləri ətrafında

müzakirələr aparılır. Bu məlumat-

ların bir hissəsi ictimai reyin

öyrənilməsinə və yönəldirilmə-

sinə, digər hissəsi isə hadisələ-

rin perspektiv inkişafının şərh

olmasına xidmət edir. Azər-

baycan münaqişənin ölkənin

ərazi bütövüyündən kənarda

hər hansı bir formada həll olun-

masına razılıq verməyəcək. Bu,

müzakirəsinə ehtiyac duyulma-

yan bir mövqedir. Regionda baş-

verən proseslərin təhlili və möv-

cud reallıqlar Ərdoğan-Putin gö-

rüşündə münaqişənin həllinə

xidmət edən hər hansı bir razı-

laşmanın olmayacağı deməyə

əsas verir", - deyə politoloq ehtि-  
mal edib.

Analitik hesab edir ki, sö-  
zügedən görüş daha çox Türk-  
iye-Rusya münasibətlərinin in-  
kişafı və Dağlıq Qarabağ mü-  
naqişəsinin tənzimlənməsində

Ankaranın iştirakının qəbul

olunması baxımından önemli-  
dir: "Görüş regional əməkdaş-  
lıq formatlarının genişləməsi

üründən məməyən imkanlar ya-

rada bilər. Məsələn, Azərbay-  
can-İran-Rusya formatı Azər-  
baycan-Türkiyə-Rusya-İran

formatına çevrile bilər. Yaxud

bu prosesin başlangıcı kimi

Azərbaycan-Türkiyə-Rusya

üçtərəfli formatı ideyasının ger-

çekləşməsi də mümkündür.

Bütün hallarda görüşün da-

ha çox regional əməkdaşlığın, xüsusi

və Rəsədlərinin inkişafına xidmət

edəcəyini düşünürəm. Hesab

edir ki, Türkiyə və Rusyanın

dövlət maraqları baxımından

uzlaşıdırılması lazımlı gələn və

prioritet sayılıcəq mövzuların

sayı yetərincədir. Bu sıradə

Dağlıq Qarabağ münaqişəsinin

həllinin ön sıralarda yer ala bilə-

cəyi az inandırıcı görünür".

\*\*\*\*\*

Hər necə olmasa, Rusiya

və Türkiyə liderlərinin şəxsi tə-

maslarının artırması tərəflərin

ortaq problemi olan Dağlıq Qa-

rabağ məsələsinin həll imkan-

larına yalnız müsbət təsir gös-

terə bilər, neinki mənfi. Bu təsir

yəqin ki, Kremlin Qərblə müna-

siqbətlərinin dinamikasından da

asılı olacaq. Başqa sözə,

Moskvanın Ankara'ya ehtiyacı

ardıqlıca, o, Türkiyənin sözünü

və maraqlarını daha çox ciddi-

ye almalı olacaq - o cümlədən

Qarabağ məsələsində.

"Dağılıq Qarabağ münaqişesi Putin-Ərdoğan görüşündə əsas mövzu yox, müzakirə mövzularından biri olacaq. Bir saylı mövzu Suriya məsələsidir".



**Politoloq Şahin Cəfərli** bu fikirləri Türkiye və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasındı Moskvada noyabrın 13-də keçiriləcək görüş barədə "Yeni Müsavat" danışarkən söyledi.

Türkiyə prezidenti Azərbaycanca səfərini başa vurub geri döñərən ölkəsinin jurnalistlərinə açıqlamasında "Türkiyə Dağılıq Qarabağ münaqişesinin ədaləti həlli üçün Azərbaycanla həmçən hərəkət etməkdə davam edəcək. Mən bu haqda Rusiya prezidenti Putinle ya gələn, ya da o biri heftə keçirəcəyimiz görüşdə də danışacam. Onun münasibəti çox əhəmiyyətlidir. Əger Putin həqiqətən bu məsələyə fokuslanacaqsə, problem asan həll ediləcək" - sözləri nəhayət ki, Qarabağla bağlı irəliyə doğru addimların atılacağına ümidiyər yaradıb. Xüsusi də bölgənin iki böyük dövlətinin münasibətlərinin normallaşdırıldı dövrədə Qarabağla bağlı müzakirələrin aparılmasıın Azərbaycanın faydasına ola biləcəyi ehtimalı

# Ərdoğan-Putin görüşü haqqda ilginc proqnozlardır

**Şahin Cəfərli:** "Türkiyə Azərbaycanın qəbul etmədiyi və etməyəcəyi bir planı, təklifi dəstəkləməz"



var. Ancaq Rusyanın rəsmi açıqlamasından bəlli oldu ki, prezidentlərin görüşünə Qarabağ məsələsi ayrıca müzakirə mövzusu kimi əlavə edilməyib.

**Ekspert qarşidakı görüşdə müzakirə mövzusu olacaq digər mövzulara diqqət çəkdi:** "Türkiyə Suriya məsələsi ilə bağlı Astana formatı çərçivəsində Rusiya və İranla əməkdaşlıq edir. Lakin bu əməkdaşlıq heç də hamar getmir və Türkiyənin maraqlarının təmin olunması baxımında bezi problemlər və qeyri-müyyənliliklər var. Məsələn, Türkiyənin terror təşkilatı saylığı PYD-YPG qruplaşmasına Rusyanın münasibəti Ankararı qane etmir. Rusiya bu qruplaşmanı nəinki terror təşkilatı saymir, üstəlik, onların Moskvada rəsmi nümayəndəlik açmasına şərait yaradıb. Öten ay PYD rehbərlərinin Rusiyaya səfəri təşkil edilib və onlar Rusiya XİN-in rəsmi nümayəndələri tərəfindən qəbul olunub. İndi isə Moskva Soçiədə təşkil etməye hazırlaşlığı və Suriyanın gə-

ləcəyinin müzakirə olunacağı Suriya Milli Dialoq Kongresində iştirak etməsi üçün PYD-yə də dəvət göndərib. Bundan başqa, Suriyanın gələcək dövlət quruluşu müyyən edilərən kürdlərə muxtarlıyyət verilməsi məsələsi də aktualdır və Əsəd rejimi bunu müzakirə etməye hazır olduğunu bildirib".

**Ş.Cəfərli bildirdi ki, bütün bülətlər Türkiyəni ciddi narahat edir və Ərdoğan-Putin danışılalarının önəmlili hissəsinin bu probleme sərf olunacağıdır:** "İkinci önəmlili müzakirə mövzusu isə Türkiyə-Ru-

siya iqtisadi-ticarət əlaqələrinin inkişafı, bu kontekstde "Türk axını" layihəsinin perspektivi və ikitərəfli əlaqələrə aid digər məsələlər olacaq".

**Qeyd edək ki, noyabrın 15-16-da Ermənistan prezidenti Serj Sərkisan da Moskvada səfərde olacaq. Putin-Ərdoğan görüşündən sonra təsadüf edən bu səfər Rusiya-Ermənistan əlaqələrinin 25 illiyine həsr olunsa da, İrəvanda belə hesab edirlər ki, Putin Qarabağla bağlı Ərdoğanla razılışacağı yeni planı Sərkisiyanə təqdim edə bilər.**

**Ş.Cəfərli isə yalnız yuxarıda qeyd etdiyi mövzuların müzakirəsindən sonra növbənin Dağılıq Qarabağ münaqişəsinə gələ biləcəyini düşünür:** "Bu, ilk dəfə deyil və hər iki ölkənin maraqlarının olduğu Cənubi Qafqazdakı bu ixtilafın həlli məsələsi ötən illərdə zaman-zaman Rusiya-Türkiyə dialoqunda gündəmə gəlib. Lakin hər hansı nəticə əldə olunmayıb. Səbəb odur ki,

Dağılıq Qarabağ münaqişəsinin həlli üzrə ayrıca beynəlxalq format var və bu məsələ Rusiya-Türkiyə münasibətləri və digər ikitərəfli müstəvilər, eləcə də başqa beynəlxalq qurumlarda detallı şəkillədə müzakirəyə çıxırlaraq həlli oluna bilməz. Bəzən belə fikirlər eşidirik ki, Putin Ərdoğan vasitəsilə Azərbaycana mesaj göndərəcək və yaxud münaqişənin hellinə dair öz şərtlərini Türkiyə vasitəsilə Bakıya ötürürək və... Bu fikirlərə qatılmırıam. Rusiya öz mövqeyini Azərbaycana çatdırmaq üçün vasitəcəyi niyə ehtiyac duysun ki? İki ölkə arasında normal münasibətlər var və tez-tez rəsmi, qeyri-resmi görüşlər keçirilir. Rusiya istənilən məsələ ilə bağlı mövqeyini Bakıdakı səfiri, yaxud bura göndərəcəyi emissarlar vasitəsilə problemsiz şəkildə çatdırırıb. Eləcə də, çox vacib məsələlər xarici işlər nazirlerinin, prezidentlərin telefon danışçıları, üzbeüz görüşləri zamanı qaldırıla bilər".

□ E.PAŞASOV

Bunun isə iki əsas səbəbi var. Birincisi Livanda baş verən siyasi böhrandır. Livanın baş naziri Saad Həriri ər-Riyada gedib və bu ölkədən televiziya ilə müraciət edərək istəfa verdiyi bildirib. Ancaq eyni zamanda istəfa çıxışında İranı sərt şəkildə tənqid edib, Tehrani bölgədə sabitliyi pozmaqdır, texribatlar töötəmkədə ittiham edib. Bundan başqa, İrana yaxın Hizbullah təşkilatı da pisləyən Həriri həyatına təhlükə olduğunu və atası kimi sui-qəsde məruz qala biləcəyini deyib.

Maraqlıdır ki, istefasından bir neçə gün evvel Həriri İranın sabiq xarici işlər naziri, dini liderin xarici siyaset üzrə məsləhətçisi Əliəkbər Vilayəti ilə görüşüb. Daha sonra isə Səudiyyə Ərəbistanına gedib və burada vəliəhd şahzadə Məhəmməd ibn Salmanla görüşdükdən sonra istefasını elan edib. Bu hadisədən bir neçə saat sonra Yəməndə hazırlı həkimiyəti əle keçirmiş Husi üşyançları Səudiyyə Ərəbistanına ballistik rakət atıblar. Rakət ər-Riyad Kral Xalid adına Beynəlxalq Hava Limanı yaxınlığında vurularaq salınbı.

ABŞ prezidenti Donald Tramp da Səudiyyə ərazisində rakət atılmasını təxribat adlandırdı və İranı ittiham edib. İran XİN sözçüsü Bəhrəm Qasimi ər-Riyadin ittihamını gülüncə adlandırdı. İngilab Keşikçiləri Korpusunun rəhbəri Məhəmməd Əli Cəfəri Amerika

prezidenti Donald Trampın Yəməndən Səudiyyə Ərəbistanına rakətin atılması Tehrani ittiham etməsi ilə bağlı bəyanatını təkzib edib. O, İranın Yəmənə rakət vermədiyini qeyd edib və Trampın İranı qarşı çox bəyanatını əsassız adlandırdı.

Həm İran və Səudiyyə Ərəbistanı arasında baş verənlər, həm də ABŞ prezidentinin İranla bağlı son bir ayda atıldığı addimlar Yaxın Şərqdə qarşılıklı dövrlərə təzyiqin daha da yüksələcəyini göstərir. Üstəlik, İraq və Suriyada böyük mühərribənin başa çatması, həmcinin Səudiyyə Ərəbistanı daxilində baş verənlər Qərb blokunun yeni gərginlik ocağı yaratmasına qaćılmaz edir. Gərginlik ocaqlarının Qərbin regiondakı müttəfiq dövlətlərinin daxilinə keçməsi yaxşı perspektiv və etmir. Bu səbəbdən də gərginlik ocağının İran üzərinə daşınması indiki mərhələdə ABŞ-in müttəfiqləri üçün vacibdir. Bu mənəda qarşılıklı aylarda İranla gərginliyin artacağı və hətta iki il əvvəlki səviyyəyə çatacağının gözləmək olar. Əks təqdirdə, Səudiyyə Krallığı daxilində baş verənlər, eləcə də İraq və Suriyada savaşın başa çatması prosesi körfəz ərəb dövlətləri üçün ciddi problemlərə səbəb ola bilər. Görünür ki, məhz bu səbəbdən də yaxın zamanlarda daha böyük miqyaslı yeni regional münaqişənin başlaması gözləmek lazı-

dir. İrana qarşı hərbi əməliyyatlar daha çox risk tələb etdiyi üçün indi nisbətən "zəif bənd" Livan-Fələstin xətti hesab olunur. Fələstində nisbi sabitlik bərpə olunduğu və HƏMAS-Fəth cəbhəsində sühələ olunduğu üçün gözələr indi Livanadır. Yaxın Şərqdə İranın en yaxın müttəfiqi və necə deyərlər, güclü olduğu ölkə Livan və Hizbullah vasitəsilə faktiki olaraq Bəşər Əsəd xilas oldu. Bu səbəbdən də hazırda həm İsrail, həm də Bəşər Əsəd əleyhinə cəbhənin əsas hədəfi Hizbullahdır. Livanın baş nazirin istəfəsi siyasi böhrana çevrilme yolunda ciddi bir addımdır. Hərərinin istəfəsi Livanə onsuza da kövrək olan sabitliyi dəha da zəiflədəcək.

Əger bu ssenari effekt versə, o zaman yaxın aylarda Livanın daxili siyasi böhran və ardına bu ölkəyə qarşı İsrail müdaxiləsi qaćılmaz olacaq. İsrail indi İranın regiondakı en əsas gücünü Livanın məhv etməyə çalışır. Digər tərəfdən, 11 il əvvəl ilk dəfə İsrail məhz Hizbullah qarşısında uğursuzluğa düşərək olub. Livanın, yəni Hizbullahla qarşı növbəti mühərribə İsrailin həm də qisas eməliyyatıdır. Bunu Tel-Əliv rəsmiləri də gizlətmir. Bu səbəbdən də ehtimal ki, növbəti "vəkalət savaşının" ünvanı Livan olacaq. Təbii ki, yerli siyasi qüvvələrin ağıllı addimları olmasa.

□ Kənan RÖVŞƏNOĞLU

# Regionda növbəti İran-ABŞ qarşısudurması

ABŞ və müttəfiq dövlətlərlə İran arasında son günlər sürətlə yüksələn gərginlik nəyə işaretdir?

**ABŞ prezidenti Donald Tramp** 1979-cu ildə İrana qarşı birtərəfli qaydada tətbiq edilmiş sanksiyaların müddətini daha bir il uzadıb. APA-nın "RIA Novosti" yə istinadən verdiyi xəbər görə, bu barədə Ağ Evin məlumatında bildirilir.

"ABŞ-İran münasibətləri indiyədək normallaşmayıb. Amerika idarı bununla əlaqədar 12170 sayılı fərmanla İrana qarşı tətbiq edilmiş fövqəladə vəziyyət rejimini uzatmaq qərarına gəlib", - deyə, şərhəd qeyd olunub.

Xatırlaqlı ki, oktyabrın 15-də ABŞ prezidenti İran və "altiliq" (BMT TŞ-nin 5 daimi üzvü və Almaniya) ölkələri arasında imzalanmış nüvə sazişində nəzərdə tutulan İrana qarşı sanksiyaların dondurulması qanununu imzalamayıb. İki ay ərzində Konqres layihəni müzakirə edəcək və müvafiq



qərar verecək. Trampın hazırlı qərarı isə İranda inqilabdan sonra ABŞ sefirliyinə hücumdan sonra bu ölkəyə qarşı tətbiq edilmiş sanksiyalarlardan gedir. Trampın hərəkətləri göstərir ki, o, səlfəi Obamanın eksinə olaraq İranla qarşısudurmada maraqlıdır. Bunu Tramp özü də gizlətmir. Vəzifəye geldikdən sonra verdiyi açıqlamalarında

Tramp İranı tənqid edib, onu Yaxın Şərqdə sülhə təhdid adlandırdı. Diger tərəfdən, Ağ Evin hazırlı sahibinin İsrail və Səudiyyə Ərəbistanı ilə yaxın münasibətlərde olması onu onsuza da İrana qarşı sərt xəttə dərtir.

Son günlər İran və Səudiyyə Ərəbistanı arasında rakət atılması mənasibətlər yenidən gərginleşib.

Yaxın Şərqdə İranın başa çatması, həmcinin Səudiyyə Ərəbistanı daxilində baş verənlər Qərb blokunun yeni gərginlik ocağı yaratmasını qaćılmaz edir. Gərginlik ocaqlarının Qərbin regiondakı müttəfiq dövlətlərinin daxilinə keçməsi yaxşı perspektiv və etmir. Bu səbəbdən də gərginlik ocağının İran üzərinə daşınması indiki mərhələdə ABŞ-in müttəfiqləri üçün vacibdir. Bu mənəda qarşılıklı aylarda İranla gərginliyin artacağı və hətta iki il əvvəlki səviyyəyə çatacağının gözləmək olar. Əks təqdirdə, Səudiyyə Krallığı daxilində baş verənlər, eləcə də İraq və Suriyada savaşın başa çatması prosesi körfəz ərəb dövlətləri üçün ciddi problemlərə səbəb ola bilər. Görünür ki, məhz bu səbəbdən də yaxın zamanlarda daha böyük miqyaslı yeni regional münaqişənin başlaması gözləmek lazı-

**A**zərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanan yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları 3 dəfə azaldılar. Artıq Nazirlər Kabinetin bununla bağlı "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"ndə müvafiq dəyişiklik edib.

Qeyd edək ki, indiyədək Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanan yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 15 faizi həcmində olub. Qərara əsasən, kərə yağı və digər süddən hazırlanan yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 5 faizi həcmində müəyyənləşib. Qərar dərc edildiyi gündən - 07 noyabr 2017-ci il tarixindən 30 gün sonra qüvvəyə minir və 2019-cu il dekabrın 31-dək qüvvədədir.

**Dövlət Gömrük Komitəsinin Maliyyə-tarif və valyuta nəzareti baş idarəsinin reisi Mirqasim Vahabov** bildirib ki, kərə yağı üçün tətbiq edilən gömrük idxal rüsumlarının azaldılması bu məhsulun pərakəndə satış qiymətinə də təsirsiz ötüşməyəcək (APA). İdarə rəisinin sözlərindən belə məlum olub ki, kərə yağının idxal rüsumunun azaldılması bilavasitə ölkə prezidentinin tapşırığı ilə baş tutub: "Bununla bağlı ölkə başçısının xüsuslu tapşırığı var idi və hökumət bununla bağlı dərhal müvafiq addım atdı". Komite rəsmisi əlavə edib ki, rüsumların azaldılması pərakəndə satış qiymətlərinə də təsir

# Gömrük rüsumu azaldıldı: kərə yağı ucuzlaşacaq

Dövlət məmuru "Əhali bunu tez bir zamanda hiss edəcək" deyir, iqtisadçı ekspert isə...



edəcək: "Əhali bunu tez bir zamanda hiss edəcək".

Onu da qeyd edək ki, sentyabrın əvvəlindən ölkəde kərə yağının qiymətində başlayan keskin bahalaşma son nəticədə bu məhsulun idxalının 2 dəfəyədək azalmasına səbəb olmuşdu. Belə ki, sentyabrdə Azərbaycana kərə yağı və süddən hazırlanan digər yağların idxalı avqustdakı 1075,05 tondan 553,49 tona düşmüşdü. İdxalçı şirkətlər bunu əhalinin alıcılıq imkanlarının məhdudlaşması ilə izah etmişdilər.

Xatırladaq ki, oktyabrın əvvəlində idxalçı şirkətlərin açıqlamasından aydın olmuşdu ki, dünya bazarında yağın bahalaşması prosesi davam etdiyi üçün Azərbay-

candaki qiymətlər də sabit qalmayaraq, dünya qiymətinə uyğunlaşacaq. Bu açıqlamadan bir ay keçməmiş kərə yağının qiymətində yenidən hər kilogramda 1 manat civarında artım qeydə alındı. İdxalın azalması, qiymətin yüksəlməsi son nəticədə hökmətin rüsumları azaltmasına səbəb oldu.

Bir məsələni də qeyd edək ki, gömrük rüsumlarının azaldılması nəticəsində kərə yağının hər kilogramında 10 faiz ucuzlaşma olacağı gözlənilir. Məsələn, hazırda kilogramı 18 manata satılan yağı yeni rüsumla idxal olundan sonra 1,8 manat ucuzaşaraq, 16,2 manata yaxud 20 manata satılan yağı 18 manata düşə bilər.

Bundan əlavə, idxalçı şirkətlərden aldığımız məlumat görə, hazırda ölkədə sentyabr ayından getirilən məhsullar satılır, bir çox firmalarda iri həcmdə ehtiyatlar qalır. Yeni qərarın dekabrın 7-dən sonra getiriləcək məhsula aid olacağını nəzərə alsaq, kərə yağının qiymətində dəyişikliyin dekabrın sonlarında etibarən başlayacağıni gözləmək olar.

Bu qərarın dövlət bütçəsinə təsirinə gəlincə, ötən il Azərbaycana 28 milyon 377.94 min dollar, cari ilin 9 ayında isə 35 milyon 998149.22 dollar dəyərində yağı idxal edilib. Orta illik idxali təxminən 45 milyon dollar götürdükdə, ondan daxil olan idxal rüsumunun 10 faiz azalması bütçə üçün 4,5 milyon dollar itki deməkdir.

**Iqtisadçı-ekspert Rəşad Həsənovun fikrincə, məhsulların bahalaşması ciddi problemlər yaradır:** "Bu il ölkədə ən yüksək qiymət artımı kərə yağında qeydə alınıb. Ümumiyyətə, son məlumat görə, Azərbaycanda 15 faizə yaxın, ərzaq məhsullarında isə 18 faizdək inflasiya olub. Bu, rəsmi məlumatdır, məsələ kərə yağının qiymə-

## Azərbaycan alkoqollu içki və tütün məmulatlarına idxal aksızını artırır

Azərbaycanda milli valyutanın ucuzlaşması idxal olunan alkoqollu içkilər və tütün məmulatlarının qiymətinin daxili bazarda artmasına, idxal aksız vergisi üzrə isə daxil olmaların azalmasına səbəb olub. Bu səbəbdən 2018-ci ilden etibarən alkoqollu içkilər və tütün məmulatlarının idxalına tətbiq olunan aksız vergi dərəcəsinin 2 dəfə artırılması nəzərdə tutulub.

Virtualaz.org-un məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyaset, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekolojiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyaset, İctimai birliliklə və dini qurumlar komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət bütçəsinin layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, aksız dərəcələrinin iki dəfəyə qədər artırılması məqsədilə tutulan dəyişiklik prezidentə təqdim olunub: "Müəyyən aidiyyəti qurumlarda baxıldıqdan sonra Məcəlləyə dəyişiklik parlamente deputatların müzakirəsinə təqdim olunacaq".

real inflasiyanın daha yüksək olduğu hamiya ayındır. Məsələn, əhalinin qiymətlərindən daha aşağı sürətlə artır. Ərzaq məhsulları üzrə bahalaşmanın daha yüksək olmasından irəli gəlir ki, əhali qidalanmaq üçün ərzaq almağa məcbur olur. Alıcıları məhsulları isə sahibkarlar daha çox bahalaşdırmağa çalışırlar".

**Ekspertin sözlərinə görə, kərə yağının keskin bahalaşması əhalinin maddi vəziyyətini pisləşdirməklə yanaşı, sağlamlığına da mənfi təsir göstərir:** "İnsanlar məcburdular ya az ələşələr, ya da daha ucuz və aşağı keyfiyyətli yaqlardan istifadə etsinlər. Bu isə sağlamlığı zərərə vurur. Bütün bəllər, əlbəttə, hökumətin əlinə rıcaqlardan istifadə etməklə kərə yağının qiymə-

■ DÜNYA



Siyavuş Novruzov

## "Deputatın maaşı prokurorun məvacibindən azdır"

**Siyavuş Novruzov:** "Azərbaycanın dövlət bütçəsi sosializmdən fərqlənməlidir"

"Növbəti ilin bütçəsində dövlət strukturlarında maaşların artırılması nəzərdə tutulsa da, bu, deputatlar üçün nəzərdə tutulmayıb. Niye belə ayrı-seçkilik qoyulur? Büdcədə dövlət strukturlarında çalışanların maaşlarının 20 faiz artırılması, yuxusunda nəse görüb duranların məvaciblərinin qaldırılması nəzərdə tutulsa da, bu, Milli Məclisə çalışanlara şamil olunmur".

Modern.az xəber verir ki, bu sözləri Milli Məclisin İctimai birliliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov noyabrın 7-də keçirilən bütçə müzakirəsi zamanı deyib. O bildirib ki, Milli Məclisin illik bütçəsi cəmi 600-700 min manat civarında artırılır.

"Parlamentin illik bütçəsi heç bir rayonun bütçəsi qə-

dər də deyil. Belə yanaşmaq olmaz. Axi bu gün qəçən da, qovan da Milli Məclisə üz tutur. Bu gün Milli Məclis yeganə qurumdur ki, bütün problemlər sine gerir. İster xarici ölkələr, beynəlxalq təşkilatlar, istərsə də daxildə vətəndaşların problemi olsun".

**Komite sədri qeyd edib** S.Novruzov deyib ki, hər dərda deputatın maaşı bir rəyin məhkəmə sədrinin, po-

dostluq qrupu var, heç olmasa bu qruplarla iş aparmaq üçün ildə və yaxud 3 il-dən bir görüş keçirilməlidir: "Xarici dostluq qruplarına Azərbaycan haqqında məlumat verməliyik ya yox? Bu gün hamı deputatın nə ilə doğandığını yaxşı hesablayır. Amma bilməliyik ki, bütün yüksək onların üzərinə düşür. Odur ki, deputatların da maaşı qaldırılmalıdır. Təkçə deputatların deyil, eyni zaman da parlamentin strukturunda çalışanların da maaşı qaldırılmalıdır".

S.Novruzov Milli Məclisde keçirilən bütçə müzakirələrində çıxışında "Azərbaycanın dövlət bütçəsi sosializmdən fərqlənməməyi ilə bağlı deyilən fikirlərə razılaşdırıram", - deyib.

**Nazir deyib ki, Milli Məclis dövlət bütçəsinin artırılması ilə bağlı təklif irəli sürə bilər:**

"Belə olan halda məsələyə baxıla bilər".

**İqtisadiyyat** 13 NOVEMBER 2017

"Azərbaycanda bütçə təşkilatlarında çalışanların maaşlarının artırılmasına ciddi ehtiyac var. Buna görə də 2018-ci ilin bütçəsində həmin məsələ nəzərə alınmalıdır". Bu barədə deputat Əli Məsimli bildirib.

Deputat deyib ki, bütçə təşkilatlarında çalışan, 200-300 manat maaş alanlarının vəziyyəti pisləşib: "Bütçənin strukturuna yenidən baxılınca daha səmərəvərən sahələrə, axtəminatlı ailələrə, o cümlədən bütçə təşkilatlarında çalışanların maaşlarının artırılmasına ciddi ehtiyac var".

Əli Məsimli bildirib ki, inflasiyanın proqnozlaşdırılanan çok olması əsasən sənəti qiymət artımı ilə bağlıdır:

"Biz birrəqəmli inflasiya proqnozlaşdırırıq, ancaq sonda ikirəqəmli olur. Buna da səbəb inhisarlılıqdır. Inflasiyanın proqnozlaşdırılanan çok olması əsasən sənəti qiymət artımı ilə bağlıdır".



**A**merika Birleşmiş Statlarının Texas ştatında baş veren qanlı terörizm izleri ve müzakirəsi hələ də davam edir. Məlumatda görə, baptist kilsəsinə daxil olan silahlı şəxs orada ibadət edənlərə atəş açıb. İlk məlumatda görə, hadisə nəticəsində 27 nəfər həlak olub, 24 nəfər isə yaralanıb. Terror hadisəsini tərəfdən şəxs isə polis tərəfindən zərərsizləşdirilərək öldürülüb. Məlumatda əsasən, baptist kilsəsinə daxil olaraq atəş açan 26 yaşlı Texas ştatı sakini Devin Patrik Kelli olub. Onun 2010-2014-cü illərdə ABŞ Silahlı Qiyyvelərində hərbi xidmətde olduğunu, 2014-cü ilin mayınlarında hərbi tribunalın qərarı ilə ordudan xaric edildiyi bildirilir.

**Arayış:** Hazırda dünyada en böyük protestant konfessiyası sayılan baptizm təxminən 100 milyon yaxın insanı birləşdirir. Onların təqribən səksən faizi ABŞ-da məskunlaşdır. Dönya mövcud olan baptist kilsələri Ümumdünya Baptist İttifaqında birləşiblər. İttifaq 1905-ci ildə Londonda təsis edilib. Dönya demək olar ki, bütün bölgələrini əhatə edən 214 baptist icması bu ittifaqda birləşib. İttifaqın aparıcı strukturu olan Ümumdünya Şurası Vəsiqtənda yerləşir.

Beynəlxalq Baptist Təşkilatı lüteranlarda olduğu kimi "yumşaq" struktura malikdir. Yəni, aparıcı strukturlar olan Ümumdünya Şurasının ve Beynəlxalq Baptist Kongresinin (*onun iclasları beş ildən bir keçirilir*) qərarları tövsiya xarakteri daşıyır. Yerli baptist təşkilatları fealiyyətlərində müstəqildirlər.

Baptistlik XIX əsrin ikinci yarısından etibarən Azərbaycanda yayılmağa başlayıb. 1894-cü ilin sentyabrında çar II Nikolay baptistlərin dövlətçilik üçün təhlükəli olduğunu əsas gətirərək onların ətraf bölgələrə, xüsusən də Qafqaza və Azərbaycana sürgün edilməsi haqqda qərar qəbul edib. Həmin vaxt sürgün edilənlər əsasən Tərtər, Şuşa və digər rayonlarda məskunlaşdırıb.

1911-ci ildə Bakı şəhərində "Şəfəq" kinoteatrının yanında yeni baptist kilsəsi inşa edilib.

#### **Avropalı terrorçular soyuqqanlılığı ilə seçilir**

Bu isə Avropada, Amerikada artıq potensial İŞİD-çilərin yetişməsinə dair faktların say etibarilə artmasıdır. Halbuki bu günə qədər baş verən terror olaylarında daha çox migrantlar, məsləmanların baş rolda olmasına dair faktlar bir qədər şirildirdi. Bu, 2015-ci ildə etibarən Avropaya olan migrant axınının qarşısını almaq üçün məqsədönlü təhlükət kampaniyası, məsləmanların terrorist olmasına barədə fikirlərin yayılması nəticəsi idi.

Avropada öz soyuqqanlılığı ilə fərqlənən qətəllər baş verdikcə terrorizmin sərhədləri de genişlənəcək. Amma bu məsələdə diqqəti çəkən məqamlardan biri seçilən qurbanların psixoloji durumu, xüsusi amansızlığıdır. Xatırlayırsınızsa, Norveçdə 77 adamı öldüren Breivik məhkəmədə Utöya adasında törediyi terror aktını soyuqqanlıqlı izah etmişdi. O, "mən əslində yaxşı

insanam, sadəcə, yaxşılıq etməyi unutmuşam" demişdi. O, məhkəməsində bildirmişdi ki, döyüşə gedərkən əvvəlcədən psixoloji hazırlıq görüb. Məhkəmənin sonunda Breivik "əl Qaide"nin dünyadakı ən uğurlu təşkilat olduğunu söyləyib.

Eyni hal bir müddət önce ABŞ-in Las-Vegas şəhərində baş verən qətliyə bağlı yaşanıb. Hadisə "Madalay Bay" hotel-kazino kompleksi yaxınlığında musiqi festivalında atışma zamanı baş verib. Hotelin 32-ci mərtəbəsindən festival iştirakçılarının atəşə tutulması nəticəsində 50-dən çox insan ölüb,

**met görən bir insan kimi yaşama şansı yoxdur".**

Terror aksiyasından önce canlı bombaların motivasiya olmaları üçün narsist yaralarını deşirələr, varlıqlarının təhlükə altına olduğu təkrar-təkrar vurulur. Bununla da daxillərində şiddətli bir hücumu potensialı yaradılır. Söyügedən şəxslərin şüuraltına isə bu fikir yeridilir: "Sən bu aksiyani həyata keçirməsən, burada da insan kimi hörmət görməyəcəksən. Amma bunu həyata keçirən, həm qrup adına hərəkət edirən, həm də özünü qəhrəman kimi tarixə salacaqsan".

mi 12 faizi "radikallaşmadan" önce iş yerlərinə sahib olublar. Amma bu işli-güclü xanımların da əksəriyyəti qeyri-legal bizneslə məşğul olmuşlər. Böyük əksəriyyəti təhsilini ya orta, ya ali məktəb mərhələsində yarımcıq saxlayıb.

Qızların 60 faizi ən azı bir dəfə məhkum olunub. Onlar əsasən zorakılıq, oğurluq və ya narotik alverinə görə həbs edilərlər. İŞİD-e qoşulan qadınları əsasən gənc, savadsız və perspektivsiz adlandırmaq olar. "Bir çox gənc alman Almaniya vətəndaşı olmasına baxmayaq, bu ölkədə özünü marginal,

məlumatın məscidde baş verən hadisə ilə bağlı araşdırılır.

Bundan önce baş verənlərden bəzilərini yada salaq. 22 mart 2016-cı ildə Belçikanın paytaxtı Brüsselde ard-arda bir neçə terror hadisəsi baş verib. Partlayışlar Zavengen Beynəlxalq Hava Limanında və metroda törədilib. Terror hadisəsi nəticəsində 34 nəfər ölüb, 250 nəfər isə yaralanıb.

Eyni ilin iyunun 12-də ABŞ tarixində 11 sentyabr terror aktlarından sonra ən çox insanın öldürdüyü terror hadisəsi etmir. Hazırkı dövər kimi liberal baxışları ilə vəziyyətin kəskinləşməsinə yol vermək istəmə-

miş və 31 nəfərin ölümü ilə neticələnmiş terror aktından sonra isə bütün Avropa İttifaqı ölkələrində ciddi təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə başlanıldı.

Əksər siyasetçilər və ekspertlərin rəylərinə əsasən, Parisdə və Brüsseldə törədilmiş terror aktları bir daha nümatış etdi. Hazırkı dövər kimi liberal baxışları ilə vəziyyətin kəskinləşməsinə yol vermək istəmə-

# Avropa və Amerika nəcə "İŞİD-çι yetişdirir"-faktlar

**Bir dönem müsəlmanları terrorçu elan edən  
Qərb cəmiyyətlərində gizli terrorçular yaranır**

#### **Terrorcu olmaq istəyən avropalı qadınlar - onlar həyəcan axtarırlar**

Bu mövzunun ən maraqlı detali isə heç şübhəsiz ki, avropalı qadınların sözügedən təşkilata qoşulmasıdır. Məsələn, təkcə İngiltərədən son bir neçə ayda 60 nəfərə yaxın gənc xanımın Türkiyədən Suriyaya keçərək İŞİD-e qatıldığı təxmin edilir. Bu qadınlar Suriyaya çatan kimi ABŞ, Avstriya, Fransa, Hollanda, Kanada, Norveç və İsvəndəki Avropa ölkələrindən gelen qadınlarla görüşürler. Bu işdə sosial şəbəkələrin təsirinin böyük olduğu kifayət qədər məlumdur. İslami həyat terzini və cihada qatılmağı idealize edən və İŞİD təhlükəti aparan internet saytları gənc xanımlara Suriyaya getmək mövzusunda yardım edir. Əvvəllər Suriyaya müsəlman qadınlar əsasən İŞİD tərəfindən döyüşən həyat yoldaşlarının yanına gedirdilər. Yüzlərlə gənc qız Qərb ölkələrini tərk edərək, Yaxın Şərqi islamçılara qoşulmağa yollanır. Ölkələrinin tərk edən qızlar 14-15 yaş arasındadır və onlar əsasən Suriyaya islamçılara evlənilən onlara uşaq doğmağa yollanır. Məlumatda qeyd olunur ki, islamçılara (əsasən İŞİD-e) qoşulan qızların 90 faizini Fransa vətəndaşları təşkil edir. Əldə olunan məlumatlara görə, 63 Fransa vətəndaşı olan qız Yaxın Şərqi yollanır. Britaniya ekspertləri bildiriblər ki, Birleşmiş Krallıq vətəndaşı olan təxminən 50-ye yaxın qız İŞİD-e qoşulub.

Statistika isə göstərir ki, təkcə Almanyadan İŞİD-e qoşulmaq üçün gedən 378 "şəhid xanım"ın böyük əksəriyyətini migrant ailələrin qızları təşkil edir. Cəmi 54 qız İslami qəbul etmiş alman olub. Təxminən üçdə biri isə 21-25 yaşlarındadır. İŞİD-e qoşulan qızların cə-

cəmiyyətdən təcrid olunmuş hiss edir. Onlar öz ölkələrində özlərinə heç bir perspektiv görür, əksinə özlərini uğursuz hesab edirlər. Dünya mətbuatı, qəzet və televiziyalar demək olar ki, hər gün İslam dövlətinin uğurları baredə yazır. Ona görə də İŞİD-e qoşulan qadınlar "cihada qoşulsam, uğur qazanram, bütün dünya mənim haqqımda danışar" deyə düşüñür". Bunu da almaniyalı psixoloqlar bildiriblər.

#### **Son iki ildə Avropanı silkələyən terrorçular**

Son bir-iki il ərzində Avropada baş verən terror olaylarına və onların baş tutma qrafikinə nəzər salaq. 2016-cı ildə Berlinda təşkil olunan izdihamlı Milad bazarına yüksək məşhurlığının girməsi nəticəsində 12 nəfər ölüb, 48 nəfər yaralanıb. Almaniya polisi hadisəni "mümkin terror hücumu" kimi araşdırır.

Hüquq-mühafizə orqanları sürücünü saxlayıb. Onun siğnacına qoşulmağa yollanır. Ölkələrinin tərk edən qızlar 14-15 yaş arasındadır və onlar əsasən Suriyaya islamçılara evlənilən onlara uşaq doğmağa yollanır. Məlumatda qeyd olunur ki, islamçılara (əsasən İŞİD-e) qoşulan qızların 90 faizini Fransa vətəndaşları təşkil edir. Əldə olunan məlumatlara görə, 63 Fransa vətəndaşı olan qız Yaxın Şərqi yollanır. Britaniya ekspertləri bildiriblər ki, Birleşmiş Krallıq vətəndaşı olan təxminən 50-ye yaxın qız İŞİD-e qoşulub.

Statistika isə göstərir ki, təkcə Almanyadan İŞİD-e qoşulmaq üçün gedən 378 "şəhid xanım"ın böyük əksəriyyətini migrant ailələrin qızları təşkil edir. Cəmi 54 qız İslami qəbul etmiş alman olub. Təxminən üçdə biri isə 21-25 yaşlarındadır. İŞİD-e qoşulan qızların cə-



gecə klubunda baş vermiş gülləbaran zamanı qatil də daxil olmaqla 51 nəfər ölüb, 53 nəfərdən çox insan isə müxtəlif bədən xəsarət alıb.

İyul ayında Fransanın Nitsa şəhərində Bastilidə Günü şərafine keçirilən bayram şənliyi fəsih ilə başa çatıb. İyulun 14-də bayram şənliyində iştirak edən izdihamın içində yüksək avtomobilin girməsi nəticəsində 84 nəfər həyatını itirib, 100-dən çoxu yaralanıb. Təxminən saatda 90 kilometr sürətlə hərəkət edən yüksək avtomobili fışeqlərin havaya atılmasını izleyən insanların içində daxil olaraq 2 kilometr irəliləyib və onların üzərinə atəş açıb. İnsanların çoxu yüksək avtomobilin altında qalaraq həyatını itirib. Ölənlərin içinde Avstraliya, Çin, Estoniya, Almaniya, İrlandiya, Mərakeş, Portuqaliya, Rusiya, İsvəçə, Ukrayna, Birleşmiş Krallıq və Amerika Birləşmiş Ştatları vətəndaşları da olub.

Bu cür terror aktlarının qorxusundan hemin ilin mart ayının 18-də Türkiye ilə Avropa İttifaqı arasında əldə olunmuş razılışmaya əsasən, Türkiyədən Yuraniyastanın gələn bütün qeyri-legal migrantlar geri qaytarıldı. Martin 22-də Brüsselde törədil-

yen Avropa siyasetçiləri də aralıq sərt tədbirlərin həyata keçirilməsi ilə bağlı səslerini ucaldılar.

Bu sərt tədbirlər sırasında isə heç şübhəsiz ki, mqrantlarla qarşı dəhərənək tədbirlər yaradılar. Çünkü dəhərənək tədbirlər qazanıb, mqrantlarla qarşı münasibətde əxlaqsız hərəkətlər etmək ididə, artıq bu negativliyin səhədləri genişlənib. Ekspertlər isə deyirlər ki, artıq Avropada yeni mqrant terror dalğasının başlayacağı qələmətdər. Buna paralel, baş vermiş nəqati halların qəsdən şiqşirdilməsi ilə bağlı səslerini ucaldılar.

Bu sərt tədbirlər sırasında isə heç şübhəsiz ki, mqrantlarla qarşı dəhərənək tədbirlər yaradılar. Çünkü dəhərənək tədbirlər qazanıb, mqrantlarla qarşı münasibətde əxlaqsız hərəkətlər etmək ididə, artıq bu negativliyin səhədləri genişlənib. Ekspertlər isə deyirlər ki, artıq Avropada yeni mqrant terror dalğasının başlayacağı qələmətdər. Buna paralel, baş vermiş nəqati halların qəsdən şiqşirdilməsi ilə bağlı səslerini ucaldılar.

Amma Amerika və Avropada baş verən son terror olayları müsəlmanlardan daha çox, sıraşı yerli vətəndaşların bu cür əməllərə əl atlığı göstərir. Səbəb olaraq isə psixoloji problemlər və gərginliklər göstərilir. Güman edilir ki, bunun üçün xüsusi bir sosial problem olmasına da ehtiyac yoxdur. Bəzən hansısa psixoloji problem və ya həzməsizlik ciddi terrora səbəb verir.

□ **Sevinc TELMANQIZI**



# ÜSAVAT

## Son səhifə

N 232 (6846) 8 noyabr 2017



### Trampa əl işarəsi etdiyi üçün işdən qovuldı

ABŞ prezidenti Donald Trumpin konvoyu keçdiyi zaman ona əl işarəsi edərkən şəkli çəkilən qadın bu şəklə görə işdən qovulub. 28 oktyabrdə Virciniyada çəkilən şəkil sosial mediada populyar olmuşdu. Şəkildəki velosipedli qadın olduğu deyilən Culie Braskman söyügedən ədəbsiz şəkili sosial mediada paylaşandan sonra Akima LLC'dəki iş yerindən qovulub.

Şirkət BBC-nin açıqlama tələblərinə reaksiya vermədi. Briskman, ABS mediasına verdiyi açıqlamada deyib ki, çalıştığı şirkətin insan qaynaqları bölümünə şəkildəkinin özü olduğunu deyəndən bir gün sonra şirkət onunla görüş etmək istədiyini açıqlayıb.

İclasda Briskmana bildirilib ki, həmin şəkillər şirkətin sosial media siyasetinə uyğun olmadığı üçün sosial şəbəkədən silinməlidir. Amma Briskman bununla razılaşmayıb və şirkət rəhbərini bildirib ki, bu şəkillər iş saatı zamanı çəkilməyib və sosial media hesabında da şirkətdən bəhs edilməyib. Briskman işini itirməsinə baxmayaq, etdiyindən peşmançılıq keçirmədiyini dedi: "Bəzi tərəflərdən baxanda indi hər zamankından daha yaxşıyam. Ölkəmizin getdiyi istiqamətə görə qəzəbliyəm, təəccüb içindəyəm. Bu da mənim öz etirazımı ifade etmə fürsətim idi".

## Oğdının sellülitli varsa...

**I**ngiltərə mətbuatının yazdığını görə, qadınların fiziki görüntüsü ilə onun ağılı arasında olan əlaqə araşdırılıb. Araşdırma nəticəsində böyük ombaya malik olan və sellülitli qadınların digərləri ilə müqayisədə daha ağıllı olduğu üzə çıxıb. Alimlər bildirir ki, qadının ayaqlarında, qarnında və yanında daha çox piyin olması beyinə müsbət təsir göstərir. Bununla da onlar xüsusilə seksdə daha ağıllı olurlar.


Mütəxəssislər 95% qadın-da rast gəlinən sellülitə mənfi yanaşmanın düzgün olmadığı qənaətindəndirlər: "Bu, problem kimi şirişdir. Amma əslində sellülitin yaranması normal və təbii prosesdir. Sellülit

hemisə olub və heç kim onu problem saymayıb. İndi isə bu, reklam hoqqabazlığının

obyektine çevrilib. Sellülit böyük bir sənayeyə işləməye başlayıb.

**Yolu təmir etmək üçün tualet kağızından istifadə etdirilər**

**A**merikanın Kolorado ştatındaki Littlton şəhərində yaşayan sakinlər yeni təmir üsulundan təc-cübənlənlərlər. Belə ki, işçilər yolu tualet kağızı ilə örtüblər. Buna səbəb isə yolların həmin hissəsində hərəkətə məhdudiyyət qoyulmasınadır. Bu günə qədər Littltonda 120-yə qədər küçəni bu üsulla təmir ediblər. Keçmişdə bu üsulu uğurla digər Amerika şəhərlərində də tətbiq ediblər. Bu ilin iyul ayında Volqoradda 45 dərəcə istinin asfaltı necə əritməsi və bunun piyadaların gəzməsinə necə mane olması barədə video yayılmışdı. Videorolikin qəhrəmanları ərimiş asfalta ayaqqablarını itirir, ona görə də corabla yolu keçməyə çalışır, ya da bir-birinin belində asfaltı adlayırlılar.



## Mütaliə edənlər etməyənlərdən daha çox yaşayırımsı

**Y**ale Universitetindən olan araşdırmaçılardan yaşı 50-dən artıq olan 3.655 nəfərə mütaliə vərdişi barədə soruşdu. Nəticelərə əsasən, respondentləri 3 qrupa ayırlılar: oxumayanlar, həftədə 3.5 saatdan az oxuyanlar və həftədə 3.5 saatdan çox oxuyanlar. Araşdırmaçılardan 3 qrupu 12 il boyunca izlədi. Ən çox oxuyanlar yüksək gəlirə sahib olan qrupdakı kollektiv təhsilli qadınlar idi.

Araşdırma boyunca davamlı olaraq kitab oxuyan hər iki oxucu qrupundakıların oxumayanlardan daha uzun yaşadığı müşahidə edilib. Həftədə 3,5 saat oxuyanlar oxumayanlarla müqayisədə 23 ay artıq yaşayırırdı. Araşdırımda "Cinsiyyət, sərvət, təhsil və ya səhhət" faktorlarından asılı olmayaraq, bütün oxuyan insanların ömrünün uzandığı açıqlandı.



Təsisçi: Rauf ARIFOĞLU  
Baş redaktorun birinci müavini:  
Azər AYXAN

"Yeni Müsavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib,  
"Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmış.  
Müəlliflər redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

e-mail adres: [yenimusavat@mail.ru](mailto:yenimusavat@mail.ru)

Ünvan: Bakı Şəhəri,  
R.Rüstəmov küçəsi  
2528-cı mahallə ev 44/d  
Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

Redaktor:  
Nazim SABIROĞLU  
Lisenziya N: B 114  
SAYI: 5.100

**QOÇ - Qonşu və ya qohumlarınızla, elcə də həmkarlarınızla münasibətlərinizdə yeni və müsbət mərhələ başlayacaq. (8 noyabr)**  
Səbuhi Rəhimli

**BÜĞA - Maliyyə problemlərinizin mövcudluğunu görün uledzərlər sizə kömək etmək isteyir. Lakin hansısa aktivlik göstərə bilmirsiniz. Gözütxö olun. Bu axşam bütün dəvətləri qəbul edin.**

**ƏKİZLƏR - Yaxşı olar ki, günortaya qədər mənzil şəraitində istirahət edəsiniz. Çünkü həmin ərefədə hansısa uğur gözlənilmir. Nahardan sonra isə istənilən sövdələşməniz baş tutacaq.**

**XƏRÇƏNG - Mənfi enerjili Ay bürcündə olduğundan ilk növbədə səhhətinizə fikir venir. Mübahisəli situasiyalardan qaçın. Bu gün daha çox yeni, işgüzər sövdələşmələrde uğurlarınız mümkündür.**

**ŞİR - Düşərləri ərefədir. Bəxtinizin getirəcəyin şübhəniz olmasın. Saat 15-18 arasını bütünlük sevgiyə həsr etməkə mənəvi rahatlıq tapacaqsınız. Amma səhhətinizi də qorunmalısınız.**

**QIZ - Təzadlı gündür. Hadisələrin inkişafı gah müsbət, gah da mənfi istiqamətə yön ala bilər. Özünüüz gərginliyə salmayın. Heç kimin şəxsi işlərinə qarışmayın. Münasibətlərde ciddi olun.**

**TƏRƏZİ - Ötən ongönlükde icra edə bilmədiyiniz planlara yenidən baxmağınız vacibdir. Əger özünüüz qalmaqallardan qoruya biləniz, axşama doğru sürprizləriniz olacaq. Pul da gözənlənir.**

**ƏQRƏB - Bütün vaxtınızı ailə-sevgi münasibətlərinə həsr edin. Digər insanlarla münasibətləri məhdudlaşdırın. Əks təqdirdə, ovqatımız korlana bilər. Şəxsi büdcənizi artırmağa çalışın.**

**OXATAN - O qədər də səmərəli təqvim deyil. Bir tərəfdən səhhətinizlə bağlı xoşagelməzliliklər, digər tərəfdənse münaqışlərə cəlb olunmağınız ovqatınıza mənfi təsir göstərə bilər.**

**ÖGLAQ - Öz gücünə nə qədər arxayı olsanız da, həllədici məqamlarda etibarlı adamların məsləhətinə qulaq asın. Axşam görəcəyiniz işlərin planını qurmaq istiqamətində sövdələşmələr aparın.**

**SUTÖKƏN - Bu gün digər bürclərdən fərqli olaraq sizin üçün olduqca maraqlı bir təqvim yaşanacaq. Ələlxüsus da saat 14-dən sonra sevindirici hadisələrin şahidi olacaqsınız. Ağır işləre girişməyin.**

**BALIQLAR - Mövcud problemlərinizin həllində ətrafinizdə olan etibarlı şəxslərin köməyində yararlanın. İndiki halda təkbaşına qərar çıxmamaq zərərinizdir. Axşam yeniliklərin şahidi olacaqsınız.**

**Unutmayın, Tanrı uledzərləndən daha yüksəkdə durur!**



## PKK-ci adı ilə təqaüdçü kişini soymaq istədilər

**T**ürkiyənin Bur-sa şəhərində dələdüzərlər qo-ribə bir üsul tapıblar. 58 yaşlı, 2 uşaq atası Ahmet Tokeroğlu oğluna ev almaq istədiyini dələdüz olduğunu bilmədiyi şəxslərin yanında deyib. Bunu-la da kişiin ev almaq üçün pulu olduğu qonaqtına gələn dələdüzərlər ona gizli nömrələrdən zəng edərək, bank hesabının PKK tərəfindən istifadə edildiyini, bu səbəbdən də həmin pulları onlara yollamalarını deyib: "Evinə basqın ola bilər, pulları bize getir". Panikaya düşən təqaüdçü isə öz növbəsində avtobusa minib banka getməyə hazırlaşıb. Yolda həmsəhəbət olduğu bir şəxş ona xəbərdarlıq edəndən sonra kişi gerçək vəziyyəti öyrənib.

Səhifəni hazırladı: SELCAN